



RESPUBLIKA

TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ VƏ QƏZETİN REDAKSIYA HEYƏTİ

1 DEKABR 2018-ci il ŞƏNƏBƏ

№ 269 (6302)

GÜNDƏLİK İCTİMAİ-SİYASİ, SOSIAL-İQTİSADİ QƏZET

WWW.RESPUBLICA-NEWS.AZ

Gürcüstanın yeni seçilmiş Prezidenti Zati-aliləri xanım Salome Zurabişviliyə

Hörmətli xanım Zurabişvili, Gürcüstanın Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbədən təbrik edirəm.

Azərbaycan ilə Gürcüstanı ənənəvi dostluq və mehriban qonşuluq münasibətləri birləşdirir. İnanıram ki, ölkələrimiz arasında qarşılıqlı etimad və dəstəyə əsaslanan strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi, əməkdaşlığımızın bütün sahələrdə bundan sonra da müvəffəqiyyətlə davam etdirilməsi və inkişafı yolunda birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Gürcüstan xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar diləyirəm.

Hörmətlə,

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 30 noyabr 2018-ci il.

Rumıniyanın Prezidenti Zati-aliləri cənab Klaus Verner İohannisə

Hörmətli cənab Prezident, Rumıniyanın birləşməsinin 100 illiyi münasibətilə Sizi və bütün xalqınızı öz adından və Azərbaycan xalqı adından səmimi qəlbədən təbrik edirəm.

Azərbaycan-Rumıniya münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur. İnanıram ki, strateji xarakter daşıyan tərəfdaşlığımız, iktisadi və mədəniyyət sahələrində əməkdaşlığımızı xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf etdəcək və genişləndirəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Rumıniya xalqına daim sülh və firavanlıq arzulayıram.

Hörmətlə,

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 28 noyabr 2018-ci il.

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 73-cü kitabı çapdan çıxıb

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 73-cü kitabı çapdan çıxıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin 73-cü kitabındakı materiallar 2016-cı ilin fevralından aprel ayınadək olan dövrü əhatə edir.

Həmin dövrdə Azərbaycanın ev sahibliyi etdiyi tədbirlərdən biri BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu olub. Prezident İlham Əliyev Forumda söylədiyi nitqində deyib: “Bu gün biz bəzi ölkələrin qaçqınlarla bağlı üzvləşdiyi vəziyyəti aydın şəkildə anlarıyıq. Bu, həqiqətən də humanitar fəlakətdir və bütün beynəlxalq ictimaiyyət bu məsələlərin həllində iştirak etməlidir. Ən çox qaçqın qəbul etmiş ölkələr hazırda dəstəklənməlidir - yalnız sözlə deyil, ciddi maliyyə yardımları ilə. Bir daha qeyd etmək istəyirəm ki, işğaldan əziyyət çəkməkdə davam edən ölkə kimi, bunların nə dərəcədə çətin olduğu bizə yaxşı məlumdur. Hər bir nöqtəyi-nəzərdən - siyasi, mədəni, iqtisadi və sosial baxımdan”.

Kitaba Prezident İlham Əliyevin Bakıda keçirilən “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısında, “Çoxqütblü dünyaya doğru” mövzusunda IV Qlobal Bakı Forumunda, BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda söylədiyi nitqlərin, həmçinin “Euronews” telekanalına müsahibəsinin mətnləri daxil edilib. Nəşrdə dövlətimizin başçısının Ankarada keçirilən Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclasında iştirakı, mətbuata bəyanatla çıxışı, sənədlərin imzalanma mərasimi, İstanbulda İslam Əməkdaşlıq Təşkilatının XIII Sammitində iştirakı, Vaşinqtonda keçirilən Nüvə Təhlükəsizliyi Sammitində iştirak etmək üçün ABŞ-a səfəri çərçivəsində keçirdiyi görüşlər barədə informasiyalar toplanıb.



Çoxcildliyin 73-cü kitabında Prezident İlham Əliyevin Azərbaycan rəsmi səfərə gəlmiş Macarıstanın Baş naziri ilə görüşünə, dövlətimizin başçısının Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Macarıstanın ali ordeni ilə təltif olunması mərasimində iştirakına, Qətər Dövləti Əmirinin, Rusiya Federasiyası Hökuməti sədrinin Azərbaycana rəsmi səfərləri zamanı keçirdiyi görüşlərə, imzalanmış sənədlərə, mətbuata bəyanatlarla çıxışlarına, Türkiyə Prezidentinin işgüzar səfəri zamanı keçirdiyi görüşlərə dair materiallar yer alıb.

Kitaba, həmçinin Azərbaycan Prezidentinin Bakıda keçirilən beynəlxalq tədbirlərdə iştirak etmək üçün ölkəmizə səfər etmiş nüfuzlu nümayəndə heyətləri ilə görüşləri, ABŞ, Türkiyə, Qazaxıstan, Belarus və digər dövlətlərin, Dünya Turizm Təşkilatının, Avropa İttifaqının yüksək vəzifəli şəxslərini qəbul etməsi barədə materiallar daxil olunub.

Bu nəşrdə Prezident İlham Əliyevin “Azərbaycan və Şərqi Anadolunun türk-müsəlman əhalisinin soyqırımını” mövzusunda Şamaxıda keçirilən III beynəlxalq konfransın iştirakçılarına müraciətinin, Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında söylədiyi nitqlərinin mətnləri, dövlətimizin başçısının Ağsu rayonuna səfəri zamanı Mərkəzi Xəstəxananın yeni binasının açılış mərasimində iştirakı, ictimaiyyət nümayəndələri ilə görüşü, Bakıda yenidənqurma və abadlıq işləri ilə tanışlığına dair materiallar da toplanıb.

Kitabda “Qeydlər”, “Şəxsi adlar”, “Coğrafi adlar” göstəriciləri verilib.

“Azərneşr” tərəfindən buraxılan 73-cü kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.

AZƏRTAC

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, N 10, maddə 1109; 2017, N 11, maddə 1973) 2.1-ci maddəsinin birinci cümləsinə “habelə” sözündən əvvəl “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın ləqəlləşdirilməsinə və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi ilə bağlı həmin Qanunla müəyyən edilmiş nəzarət orqanları tərəfindən həyata keçirilən yoxlamalar,” sözləri əlavə edilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 30 noyabr 2018-ci il.

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1364-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cü bəndini rəhbər tutaraq, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununun 2018-ci il 30 noyabr tarixli 1364-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alınır:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan

Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 30 noyabr 2018-ci il.

Kiçik və orta elektrik stansiyalarının təkmilləşdirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Bakı şəhərində və regionlarda infrastruktur və sahibkarlıq obyektlərinin elektrik enerjisi ilə təchiz olunmasında mühüm rol oynayan kiçik və orta elektrik stansiyalarının real generasiya gücünün artırılması və sabit fəaliyyətinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alınır:

1. “Bakı”, “Astara” və “Yenikənd” elektrik stansiyalarında təmir-bərpa işlərinin görülməsi və zəruri avadanlıqların tədarük edilməsi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azərnerji” Açıq Səhmdar Cəmiyyətinə nizamnamə kapitalının artırılması üçün ilkin olaraq 12,0 (on iki) milyon manat ayrılınsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 30 noyabr 2018-ci il.

Azərbaycan Respublikası Prezidentinin “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1999-cu il 4 avqust tarixli 173 nömrəli və “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun icrasını təmin edilməsi barədə” 2000-ci il 30 avqust tarixli 392 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununun icrasını təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 4 avqust tarixli 173 nömrəli Fərmanının 2-ci hissəsi (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, N 8, maddə 483; 2003, N 10, maddə 546; 2014, N 10, maddə 1192; 2017, N 7, maddə 1342) aşağıdakı redaksiyada verilsin:

2. Müəyyən edilsin ki:
2.1. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinin on üçüncü abzasında, 40-cü maddəsinin 2-ci hissəsində, 52-ci

maddəsinin 1-ci, 2-ci, 5-ci, 7-ci, 8-ci (hər iki halda), 9-cu, 10-cu (hər iki halda) və 12-ci hissələrində, 54-cü maddəsinin 1-ci hissəsinin səkkizinci bəndində, 55-ci maddəsinin 1.2-ci bəndində, 56-cı maddəsinin 1-ci hissəsində, 57-ci maddəsinin 1-ci və 3-cü hissələrində, 58-ci maddəsinin 2-ci, 4-cü və 7-ci hissələrində, 58-1-ci maddəsinin 1.2-ci bəndində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

2.2. həmin Qanunun 4-cü maddəsinin 1-ci hissəsinin 1.1-1.3-cü, 1.6-1.9-cu (xüsusi elm, ekoloji və bioloji əhəmiyyətli ətraf mühitin mühafizəsi obyektlərinin siyahısının təsdiq edilməsi hissəsində), 1.10-cu və 1.11-ci bəndlərində, 2-ci hissəsinin 2.1-ci (fəaliyyət istiqamətlərinə uyğun olaraq) bəndində, 16-cı maddəsinin ikinci hissəsində, 17-ci maddəsinin 3-cü hissəsində, 64-1.1-ci maddəsinin ikinci cümləsində, 66-cı maddəsinin 3-cü hissəsində və 79-cü maddəsinin 2-ci hissəsində nəzərdə

tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

2.3. həmin Qanunun 52-ci maddəsinin 2-ci və 9-cu hissələrində, 54-cü maddəsinin 1-ci hissəsinin səkkizinci bəndində, 56-cı maddəsinin 1-ci hissəsində, 58-ci maddəsinin 2-ci hissəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

2.4. həmin Qanunun 4-cü maddəsinin 2-ci hissəsinin 2.1-ci (fəaliyyət istiqamətlərinə uyğun olaraq), 2.2-2.6-cı bəndlərində, 18-ci maddəsinin 3-cü hissəsində, 71-ci maddəsinin 1-ci, 2-ci hissələrində və 72-ci maddəsinin nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirir;

2.5. həmin Qanunun 1-ci maddəsinin 1-ci hissəsinin on üçüncü abzasında, 40-cü maddəsinin 2-ci hissəsində, 52-ci maddəsinin 1-ci, 7-

ci, 8-ci (birinci halda), 10-cu (hər iki halda) və 12-ci hissələrində, 55-ci maddəsinin 1.2-ci bəndində, 57-ci maddəsinin 1-ci və 3-cü hissələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəzərdə tutulur;

2.6. həmin Qanunun 58-ci maddəsinin 4-cü və 7-ci hissələrində, 58-1-ci maddəsinin 1.2-ci bəndində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və yerli icra hakimiyyəti orqanları nəzərdə tutulurlar;

2.7. həmin Qanunun 52-ci maddəsinin 5-ci hissəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, müalicə-sağlamladırma yerlərinə və kurortlara münasibətdə isə həmçinin Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi nəzərdə tutulur;

2.8. həmin Qanunun 52-ci maddəsinin 8-ci (ikinci halda) hissəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Xarici İşlər

Nazirliyi nəzərdə tutulur.”.

2. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun icrasını təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 392 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, N 8 (III kitab), maddə 615; 2001, N 10, maddə 640, N 12, maddə 755; 2002, N 1, maddə 52; 2003, N 10, maddələr 546, 585; 2007, N 2, maddə 87; 2008, N 8, maddə 719; 2009, N 10, maddə 785; 2014, N 5, maddə 477; 2016, N 2 (II kitab), maddə 251, N 8, maddə 1384) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

2.1. ikinci abzasdan “11-ci maddəsinin ikinci hissəsində,” sözləri çıxarılsın;

2.2. onuncu abzas ləğv edilsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 26 noyabr 2018-ci il.

Xronika

ÖTƏN GÜNLƏRİN TARİXİ ANLARI



2018-ci il aprelin 11-də keçirilmiş Prezident seçkilərində xalqın böyük istəyi və seçimi ilə möhtərəm İlham Heydər oğlu Əliyev azad, ədalətli, şəffaf və demokratik şəraitdə yenidən Azərbaycan Respublikasının Prezidenti seçildi.

Prezidentin Azərbaycana, xalqa sədaqət andı içdiyi uğurlu gündən başlayaraq onun gərgin iş günü tükənməz enerji ilə, çoxcəhətli ictimai-siyasi fəaliyyətlə davam edir.

Böyük şəxsiyyət, ümummillə lider Heydər Əliyevin siyasi kursunu, onun keçdiyi şərəfli yolu ləyaqətlə davam etdirən möhtərəm İlham Əliyev hər bir Azərbaycan vətəndaşının prezidentidir. Ölkəmizin həyatında yeni mərhələnin reallaşması onun yorulmaz fəaliyyəti, dərin zəkası, uzaqgörənliyi ilə sıx bağlıdır.

İlham Əliyevin gündəlik gərgin əməli fəaliyyəti sayəsində ölkəmizin ictimai-iqtisadi və sosial həyatının misli görünməmiş yüksəlişi bütün dünyaya ictimaiyyətinin də diqqət mərkəzindədir. Bu gün Azərbaycan böyük yüksəliş yolundadır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il aprel ayının 18-dən başlayan gündəlik fəaliyyəti, səfərləri, görüşləri, çıxışları, nitqləri, məruzələri, müsahibələri və qəbulları ardıcılıqla yada salınacaq, oxucuların nəzərinə çatdırılacaqdır. Burada həmin "Xronika-ötən günlərin tarixi anları" təqdim olunur.

"Respublika".

Xronika Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının "Azərbaycan Respublikasının Prezidenti: Gündəlik fəaliyyətin xronikası" adlı elektron bibliografik göstəricisinin materialları əsasında hazırlanmışdır.


(əvvəli 20, 21, 25 aprel, 2, 13, 20, 31 may, 8, 24, 30 iyun, 18, 25, 29 iyul, 1, 30 avqust, 1, 2, 4 sentyabr, 3, 4, 5, 6, 7, 9, 14, 21 oktyabr, 4, 25, 27, 28, 29 və 30 noyabr tarixli saylarımızda)

18 noyabr 2018-ci il

◦ **Azərbaycan Prezidenti İlham Əliyevin Belarusa rəsmi səfəri:** Minsk Milli Aeroportunda qarşılanma.

19 noyabr 2018-ci il

◦ **Azərbaycan Prezidenti İlham Əliyevin Belarusa rəsmi səfəri:** Azərbaycan Prezidenti İlham Əliyevin Minskdə rəsmi qarşılanma mərasimi.



◦ **Azərbaycan Prezidenti İlham Əliyevin Belarusa rəsmi səfəri:** Prezident İlham Əliyev Minskdə Azərbaycan Ticarət Evi ilə tanış olub.

◦ **Azərbaycan Prezidenti İlham Əliyevin Belarusa rəsmi səfəri:** Azərbaycan Prezidenti İlham Əliyevin və Belarus Prezidenti Aleksandr Lukaşenkonun təkbətk görüşü.

◦ **Azərbaycan Prezidenti İlham Əliyevin Belarusa rəsmi səfəri:** Azərbaycan və Belarus prezidentlərinin geniş tərkibdə görüşü.

◦ **Azərbaycan Prezidenti İlham Əliyevin Belarusa rəsmi səfəri:** Azərbaycan-Belarus sənədləri imzalanıb.

◦ **Azərbaycan Prezidenti İlham Əliyevin Belarusa rəsmi səfəri:** Azərbaycan və Belarus prezidentləri mətbuata birgə bəyanatla çıxış ediblər: Prezident İlham Əliyevin bəyanatı.

◦ **Azərbaycan Prezidenti İlham Əliyevin Belarusa rəsmi səfəri:** Səfər başa çatdı.

20 noyabr 2018-ci il

◦ **Prezident İlham Əliyev Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.**



◦ **Prezident İlham Əliyev Rusiyanın Jurnalistlər İttifaqının sədrini qəbul edib.**

21 noyabr 2018-ci il

◦ **Əfqanıstan İslam Respublikasının Prezidenti Zati-əliləri cənab Məhəmməd Əsrəf Qaniyə:** Kabil şəhərində törədilmiş partlayış nəticəsində çox sayda insanın həlak olması ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin başsağlığı.

◦ **Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistan rəsmi səfəri:** Aşqabad beynəlxalq hava limanında qarşılanma.

◦ **Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistan rəsmi səfəri:** Prezident İlham Əliyev Aşqabadda "Xalq xatirəsi" memorial kompleksini ziyarət edib.

◦ **Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistan rəsmi səfəri:** Prezident İlham Əliyev Aşqabadda Olimpiya Kompleksi ilə tanış olub.

◦ **Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistan rəsmi səfəri:** Aşqabaddakı Türkmən milli xalça muzeyi ilə tanışlıq.

(davamı növbəti saylarımızda)

"Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci və 20-ci bəndlərini rəhbər tutaraq **qərara alır**:

"Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, N 2, maddə 58; 2010, N 3, maddə 178, N 4, maddə 276; 2011, N 12, maddə 1104; 2013, N 11, maddə 1274; 2014, N 2, maddə 81, N 10, maddə 1159, N 11, maddə 1361; 2015, N 11, maddə 1294; 2016, N 3, maddə 413; 2017, N 5, maddələr 696, 711, N 7, maddə 1295; 2017, N 11, maddə 1959; 2018, N 7 (I kitab), maddə

1407; Azərbaycan Respublikasının 2018-ci il 12 oktyabr tarixli 1273-VQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

1. Aşağıdakı məzmununda 6.7-ci maddə əlavə edilsin:

"6.7. Nəzarət orqanları bu Qanunun 6.6-cı maddəsində nəzərdə tutulan məqsədlər üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təqdim edilmiş statistik məlumatlardan istifadə edir."

2. 17.2-ci maddəyə "Maliyyə monitorinqi orqanı" sözlərindən sonra "cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirak edir," sözləri əlavə edilsin.

3. Aşağıdakı məzmununda 18.3-cü maddə əlavə edilsin:

"18.3. Maliyyə monitorinqi orqanı cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində siyasətin müəyyənlişdirilməsi və risklərin qiymətləndirilməsi, o cümlədən bu Qanunun tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi məqsədilə bu Qanunun 18.1-ci maddəsinə əsasən təqdim edilmiş statistik məlumatlardan istifadə edir."

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 30 noyabr 2018-ci il.

"Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1365-VQD nömrəli Qanununun tətbiqi və "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 23 fevral tarixli 66 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1365-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə **qərara alıram**:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mü-

barizə haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzərdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Əd-

liyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

3. "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 23 fevral tarixli 66 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, N 2, maddə 79;

2010, N 2, maddə 80, N 3, maddə 192, N 8, maddə 725; 2014, N 7, maddə 813, N 9, maddə 1027, N 10, maddə 1195; 2015, N 2, maddə 123; 2016, N 3, maddə 443, N 9, maddə 1480; 2018, N 5, maddə 913, N 7 (I kitab), maddə 1500; Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 17 oktyabr tarixli 305 nömrəli Fərmanı) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 4.1-ci bəndə "6.1.1-ci" sözlərindən sonra "6.7-ci" sözləri əlavə edilsin;

3.2. aşağıdakı məzmununda 4.7-4-cü bənd əlavə edilsin:

"4.7-4. həmin Qanunun 6.7-ci maddəsində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi nəzərdə tutulur;"

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 30 noyabr 2018-ci il.

"Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1366-VQD nömrəli Qanununun tətbiqi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1366-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə **qərara alıram**:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin

edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzərdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 30 noyabr 2018-ci il.

"Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 17-ci bəndlərini rəhbər tutaraq **qərara alır**:

"Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, N 11, maddə 612; 2002, N 5, maddə 250, N 6, maddə 328; 2004, N 3, maddə 133; 2005, N 12, maddə 1079; 2006, N 2, maddə 64, N 11, maddə 933, N 12, maddə 1005; 2007, N 6, maddə 560; 2008, N 4, maddə 252, N 6, maddə 462; 2010, N 3, maddə 172, N 6, maddə 487; 2011, N 4, maddələr 252, 268, N 11, maddə 989; 2014, N 2, maddə 88, N 7, maddə 764; 2016, N 2 (II kitab), maddə 217, N 11, maddə 1759) 10-cu maddəsinin VII hissəsinə "dövlət cinayətlərin" sözlərindən sonra, "cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, terrorçuluğu maliyyələşdirmə, korrupsiya cinayətləri və iqtisadi sahədə olan digər cinayətlərin" sözləri əlavə edilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 30 noyabr 2018-ci il.

Azərbaycan Respublikasının İnzibati Xətalər Məcəlləsində dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq **qərara alır**:

Azərbaycan Respublikası İnzibati Xətalər Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, N 2 (I kitab), maddə 202, N 3, maddələr 397, 403, 429, N 4, maddələr 631, 647, 654, N 5, maddələr 835, 846, N 6, maddələr 997, 1010, N 7, maddələr 1247, 1249, N 10, maddə 1608, N 11, maddələr 1769, 1774, 1781, 1783, 1786, 1788, N 12, maddələr 1984, 2000, 2009, 2024, 2049; 2017, N 1, maddə 21, N 2, maddələr 139, 147, 152, 162, N 3, maddələr 331, 344, N 5, maddələr 698, 701, 734, 749, 754, N 6, maddələr 1020, 1033, 1036, N 7, maddələr 1273, 1296, 1297, 1299, N 11, maddələr 1964, 1966, 1969, 1979, N 12 (I kitab), maddələr 2214, 2217, 2220, 2233, 2237, 2240, 2253, 2256, 2266; 2018, N 1, maddə 19, N 2, maddələr 160, 162, 163, N 3, maddələr 383, 401, 404, N 4, maddə 646, N 5, maddələr 857, 860, 862, 876, 883, N 6, maddələr 1153, 1188, N 7 (I kitab), maddələr 1435, 1437, 1438; Azərbaycan Respublikasının 2018-ci il 1 oktyabr tarixli 1251-VQD və 1254-VQD nömrəli, 30 oktyabr tarixli 1301-VQD və 1307-VQD nömrəli qanunları) 43.1-ci maddəsində "(monitorinqdə iştirak edən digər şəxslərə münasibətdə)" sözləri "(vəkillərə və auditor xidməti göstərən şəxslərə münasibətdə)" sözləri ilə əvəz edilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 30 noyabr 2018-ci il.

"Azərbaycan Respublikasının İnzibati Xətalər Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1363-VQD nömrəli Qanununun tətbiqi barədə

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikasının İnzibati Xətalər Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1363-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə **qərara alıram**:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Azərbaycan Respublikasının İnzibati Xətalər Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay

müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzərdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Azərbaycan Respublikasının İnzibati Xətalər Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 30 noyabr 2018-ci il.

2019-cu ilin büdcə zərfinə daxil olan qanunlar qəbul edilib



Noyabrın 30-da Milli Məclis növbəti plenar iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov və hökumətin üzvləri iştirak ediblər.

İclasda sədrlik edən spiker Oqtay Əsədov bildirib ki, ilk dəfədir büdcə zərfinə daxil olan sənədlər parlamentdə üç oxunuşdan keçir. Bu gündəlik həmin qanun layihələri komitələrdə və plenar iclaslarda iki oxunuşda geniş müzakirə olunub. Hökumətlə parlamentin six əməkdaşlığı müsbət nəticə verib. Layihələrə lazımi düzəlişlər edilib.

İclasda 2019-cu ilin dövlət büdcəsi haqqında qanun layihəsini üçüncü oxunuşda deputatlarla təqdim edilən iclasda deputatların irəli sürükləri təkliflərinin əksəriyyəti hökumət tərəfindən nəzərə alınıb. Büdcə zərfinə daxil olan qanunlar Azərbaycan dövlətinin maraqlarına tam cavab verir. Gələcək büdcədə ölkədə aparılan iqtisadi islahatların daha da dərinləşməsinə, iqtisadi siyasətin prioritet istiqamətlərinin daha real şəkildə həyata keçirilməsinə və əhəlinin sosial problemlərinin həllinə imkan verəcək.

Sonra Milli Məclis "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında" qanun layihəsini üçüncü oxunuşda qəbul edib.

Plenar iclasda üçüncü oxunuşda çıxarılmış büdcə zərfindəki sosial sahəyə dair qanun layihələrini əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli təqdim edib. Deputatlar "Sosial təminat və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında", "İşsizlikdən sığortə fondunun 2019-cu il dövlət büdcəsi haqqında", "2019-cu il üçün yaşayış minimumu haqqında" və "2019-cu il üçün ehtiyat meyarının həddi haqqında" qanun layihələrini dəstəkləyiblər.

"Azərbaycan Respublikası Milli Məclisinin 2019-cu il üçün xərclər smetası haqqında" və "Azərbaycan Respublikası Hesablama Palatasının 2019-cu il üçün xərclər smetası haqqında" qanun layihələri də üçüncü oxunuşda qəbul edilib.

Büdcə zərfindəki sənədlərin qəbulundan sonra iclasda hökumət üzvlərinin iştirakı ilə Vergi Məcəlləsinə edilən dəyişikliklərlə əlaqədar olan 7 qanun layihəsinə baxılıb.

Əvvəlcə Ziyad Səmədzadə Vergi Məcəlləsinə aparılan dəyişikliklər barədə məlumat verib. Bildirib ki, həmin dəyişikliklər Azərbaycan iqtisadiyyatında şeffaflığın artırılmasına, biznes mühitinin daha da yaxşılaşmasına, sahibkarlığın təkmilləşməsinə, əmək münasibətləri sahəsində yaranmış problemlərin həllinə kömək edəcək.

Qanun layihəsinin müzakirəsində deputatlar İsa Həbibbəyli, Qüdrət Həsənzadə, Fazil Mustafa, Əli Məsimli, Çingiz Qənizadə müsbət fikirlər söyləyiblər. Bir sıra təkliflər irəli sürüldü.

İclasda iştirak edən vergilər naziri Mikayıl Cabbarov deputatların təkliflərinə münasibət bildirib, suallara aydınlıq gətirib.

Səsvərmə zamanı qanun layihəsi ikinci oxunuşda qəbul edilib, suallara aydınlıq gətirib. Səsvərmə zamanı qanun layihəsi ikinci oxunuşda qəbul edilib, suallara aydınlıq gətirib.

Səsvərmə zamanı qanun layihəsi ikinci oxunuşda qəbul edilib, suallara aydınlıq gətirib. Səsvərmə zamanı qanun layihəsi ikinci oxunuşda qəbul edilib, suallara aydınlıq gətirib.

Səsvərmə zamanı qanun layihəsi ikinci oxunuşda qəbul edilib, suallara aydınlıq gətirib. Səsvərmə zamanı qanun layihəsi ikinci oxunuşda qəbul edilib, suallara aydınlıq gətirib.

Ayrı-ayrılıqda səsə qoyulan bu qanun layihələri ikinci və üçüncü oxunuşlarda qəbul olunub.

Plenar iclasda bir sıra qanun layihələrini hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Azay Quliyev təqdim edib. Deputatlar İnzibati Xətalər və Cınayət-Prosessual məcəllələrində, həmçinin "Sahibkarlıq sahəsinə aparılan yoxlamların dəyişdirilməsi haqqında", "Cınayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın icraedilməsi üçün qanunlayıcı tədbirlərin qeyd olunması haqqında" qanun layihələri haqqında çıxış etdilər. Milli Məclis sədrinin birinci mü-



avini Ziyafət Əsgərov "Azərbaycan Ordusunun 4 nəfərindən ibarət hərbi heyətinin "qərgah zabit" və "hərbi müşahidəçi" qismində UNMISS-in komandanlığı altında Cənubi Sudan Respublikasında yerləşdirilməsinə və missiyada iştirak etməsinə razılıq verilməsi haqqında" qərar layihəsinə şərh edib. Bildirib ki, indiyədək Azərbaycan dünyanın bir çox ölkələrində sülhməramlı missiyalarda iştirak edib. BMT-nin başçılığı altında həyata keçirilən bu missiya dövlətimizin sülhsevər siyasətinin humanist mahiyyətini bir daha ortaya qoyur.

Parlament həmin qərar layihəsini təsdiq edib.

Sonra iclasda qanunvericiliyin uyğunlaşdırılması məqsədilə hazırlanmış layihələrə baxılıb. Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı'nın, səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanovun, regional məsələlər komitəsinin üzvü Rüstəm Xəlilovun məlumatları dinlənilib. Fikir mübadiləsində deputatlar Əflatun Amaşov, Tahir Kəriimli, İsa Həbibbəyli, Musa Quliyev, Hikmət Məmmədov rəylərini bildirdilər.

Milli Məclis "Validəynlərin itirimi və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında", "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Qanununda və 1999-cu il 8 dekabr tarixli qanunla təsdiqlənmiş "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Qanununun bütövlüklü təsdiqi haqqında" Qanununda əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda və "Dərman vasitələri haqqında" qanunlarda, həmçinin İnzibati Xətalər Məcəlləsində bir sıra dəyişikliklər edilməsinə razılıq verib.

Deputatlara məlumat verilib ki, Vergi Məcəlləsinin 221-ci maddəsində və "Avtomobil nəqliyyatı haqqında" Qanunun 6, 21, 27 və 59-cu maddələrində dəyişiklik edilməsi zərurətini Azərbaycan Prezidentinin "Bakı Nəqliyyat Agentliyinin fəaliyyətini təmin edilməsi haqqında" 2 aprel 2018-ci il tarixli Fərmanının icrasını məqsədlə hazırlanıb.

Səsvərmə zamanı deputatlar həmin dəyişiklikləri müsbət dəyərləndiriblər.

"Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)" yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Qanunda dəyişikliklər edilməsinə dair qanun layihəsi birinci oxunuşda qəbul olunub.

Plenar iclasda qanunvericiliyin təkmilləşdirilməsi və uyğunlaşdırılması məqsədilə Mənzil Məcəlləsində, İnzibati Xətalər Məcəlləsində və "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında" Qanuna təklif olunan dəyişikliklər də müsbət qiymətləndirilib. Hər üç sənəd birinci oxunuşda qəbul edilib.

Bildirilib ki, "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestrinə qeydiyyatı" Qanuna 9-1-ci maddə əlavə edilir. Bu əlavədən məqsəd məhdud məsuliyyətli cəmiyyətin təsis sənədlərində edilmiş dəyişikliklərin və qeyd alınmış faktların sonrakı dəyişikliyin elektron qaydada qeydiyyatı asanlaşdırılmasıdır. Bildirib ki, indiyədək Azərbaycan dünyanın bir çox ölkələrində sülhməramlı missiyalarda iştirak edib. BMT-nin başçılığı altında həyata keçirilən bu missiya dövlətimizin sülhsevər siyasətinin humanist mahiyyətini bir daha ortaya qoyur.

Parlament həmin qərar layihəsini təsdiq edib.

Sonra iclasda qanunvericiliyin uyğunlaşdırılması məqsədilə hazırlanmış layihələrə baxılıb. Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı'nın, səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanovun, regional məsələlər komitəsinin üzvü Rüstəm Xəlilovun məlumatları dinlənilib. Fikir mübadiləsində deputatlar Əflatun Amaşov, Tahir Kəriimli, İsa Həbibbəyli, Musa Quliyev, Hikmət Məmmədov rəylərini bildirdilər.

Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov birinci oxunuşdan sonra "Psixoloji yardım haqqında" Qanun üzərində aparılmış iş barədə məlumat verib.

İclasda 6 fevral, 22 maddədən ibarət qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Deputatlar qanunvericiliyin uyğunlaşdırılması məqsədilə "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestrinə qeydiyyatı" Qanunun 12-ci və 14-cü maddələrində təklif olunan dəyişikliklərə razılıq verib.

Sənəd birinci oxunuşda qəbul edilib.

Məlumat verilib ki, 2016-cı ilin sentyabrında ölkəmizdə keçirilmiş referendum əsasında Konstitusiyada bir sıra dəyişikliklər edilməsi nəticəsində Seçki Məcəlləsində mövcud olan 178.1-ci maddə ilə ziddiyyət meydana gəlib. Həmin ziddiyyətin aradan qaldırılması üçün məcəllədə dəyişiklik edilməsi zərurətini yaradır.

Deputatlar Seçki Məcəlləsinin dəyişikliyi dair qanun layihəsini birinci oxunuşda qəbul ediblər.

İclasda bildirilib ki, İnzibati Xətalər Məcəlləsinin şəxsi axtarış və fiziki şəxsə olan əşyaları yoxlamaya dair 92-ci maddəsində aparılan dəyişiklik bu sənədin "Felydayer rəhbərliyi haqqında" Qanuna uyğunlaşdırılması ilə əlaqədardır.

Sonra "Avtomobil nəqliyyatı haqqında" Qanunun 1, 9, 57-ci maddələrinə, "Sığorta fəaliyyəti haqqında" qanunun 96-cı maddəsinə edilən dəyişiklik və əlavə barədə məlumat dinlənilib. Qanun layihələri səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Bununla da gündəlikdəki 45 məsələyə münasibət bildiren Milli Məclis iclasını başa çatdırıb.

AZƏRTAC

Aşqabad sazişləri: Azərbaycan əməkdaşlıqda yeni üföqlər açır

Noyabrın 21-22-də Azərbaycan Prezidentinin Türkmənistanın paytaxtı Aşqabada səfəri ekspertlərin böyük marağına səbəb oldu. Bir neçə il əvvəl iki ölkə arasında əlaqələrdə müəyyən problemlər yaranmışdı. İndi onların hamısının aradan qaldırıldığı bütün dünya şahidi oldu. Və bu nəticəyə gəlməsinə Azərbaycan Prezidenti İlham Əliyevin müstəsna rolu var. Azərbaycan rəhbəri öz təminatlı, rəşadət və uzaqgörən siyasəti ilə qarşılıqlı münasibətlərin itilafə keçməsinin qarşısını aldı. Artıq iki qarşılıqlı strateji əlaqələrin daha da dərinləşməsi və genişlənməsi proqramları üzərində işləyirlər. Türkmənistan paytaxtında imzalanmış sazişlər də bunun ənənəvi təsdiqlərindən biri oldu. Prezident İlham Əliyevin səfərinin geosiyasi və iqtisadi aspektləri və onların kommunikasiya-nəqliyyat sferaları ilə əlaqələrinin təhlili üzərində geniş dayanmaq istərdik.

Yeni dönm: Bakı-Aşqabad xəttində dinamika yüksəlir

Azərbaycan-Türkmənistan münasibətlərində bir müddət çətinliklərin olduğu siri deyil. Xəzər dənizinin statusunun müəyyən olunmaması enerji yataqları ətrafında müəyyən problemlər yaratmışdı. Daha doğrusu, Türkmənistan tərəfi Azərbaycanın haqlı mövqeyini qəbul etmək istəmədi. Alovun üstünə neft atan qonşulardan da olduğunu unutmuruq. Ancaq Ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyevin müdrik və təminatlı siyasəti hər şeyi tədricən öz yoluna qoydu. Xəzər statusu ilə bağlı imzalanmış sənədlər də bu istiqamətdə öz müsbət təsirini göstərməkdədir.

Bunlarla yanaşı, iki qarşılıqlı ölkə arasında münasibətlərin daha səmərəli müstəviyə keçməsinə ciddi geosiyasi rol oynayan bir məqamı vurğulamaq yerinə düşərdi. Biz, Prezident İlham Əliyevin təşəbbüsü ilə üçtərəfli əməkdaşlıq formatının reallaşmasını nəzərdə tuturuq. Bu əsasda Azərbaycan-Türkiyə-Türkmənistan əməkdaşlıq formatı həyata keçirilir. Üç qarşılıqlı dövlət başçılarının müzakirələri bütün sahələrdə irəliləyiş xüsusi təkan verdi. Demək lazımdır ki, İlham Əliyevin təşəbbüsükdə olduğu əməkdaşlıq formatları arasında Türkmənistanın da daxil olduğu format səmərəsini göstərdi. Artıq dünya mediası və ekspertlər Azərbaycanla Türkmənistan arasındakı strateji tərəfdaşlığın konkret məzmunu almasından bəhs edirlər. Bu, Azərbaycan Prezidentinin 21-22 noyabr tarixlərində Aşqabada baş tutmuş səfərindən sonra qatıldığı. İlham Əliyev növbəti tarixi səfərinə çox uğurla reallaşdırdı.

Öncə vurğulayacağı ki, bu səfər Türkmənistan tərəfinin təşəbbüsü ilə gerçəkləşib. Türkmənistan tərəfindən təklif edilmiş İlham Əliyev hörmətli qarşılıq. Səfərin ümumi gedişi, aparılan müzakirələr və imzalanmış sazişlər göstərir ki, Azərbaycanın dövlət başçısı çox doğru qərar qəbul edib. Çox yüksək səviyyədə qarşılıqlı İlham Əliyev səmərəli təklifləri və fikirləri ilə Türkmənistan-Azərbaycan münasibətlərini yeni səviyyəyə yüksəltməklə niyyətində tam səmimi olduğunu nümayiş etdirib.

Hər iki dövlət başçısı Azərbaycanla Türkmənistan ortaq tarix, mədəniyyət, etnik kök, adət-ənənələr birləşdirir və vurğulayıblar. Bu məqam iki dövlət arasında əməkdaşlığın inkişafı üçün ciddi təminatlı olduğunu göstərir. Eyni zamanda, Azərbaycanla Türkmənistan geosiyasi sahədə, iqtisadi, ticarət, nəqliyyat və təhlükəsizlik məsələlərində, xarici siyasətin prinsiplər istiqamətində oxşar mövqelərdirlər. Türkmənistan Prezidenti bu bağlılıqda deyib: "Xarici siyasət məsələlərinə gəlincə, bizim prinsiplərimiz şübhəsiz ki, oxşardır və ya üst-üstə düşür. Yeni, biz həm regionda, həm də bütün dünyada sabitlik və təhlükəsizliyin qorunub saxlanması tərafəddir. Sizə təşəkkür edirik ki, beynəlxalq aləmdə Türkmənistanın bitərəf statusundan irəli gələn bütün təşəbbüsləri dəstəkləyirsiniz (bax: Prezident İlham Əliyev və Prezident Qurbanqulu Berdiməhmedovun geniş tərkibdə görüşü olub /AZƏRTAC, 22 noyabr 2018).

Azərbaycan Prezidenti də iki ölkə arasındakı əməkdaşlığın istiqamətləri barədə konkret və dolğun fikir ifadə edib. İlham Əliyev vurğulayıb: "Ölkəmiz arasında ikitərəfli əməkdaşlığın istiqamətləri çoxdur. Əminəm ki, indiyədək olduğu kimi, gələcəkdə də beynəlxalq təşkilatlarla bir-birimizi dəstəkləyəcəyik. Bu gün biz artıq təkbəxt görüşdə əməkdaşlığın yeni mühüm məsələlərini müzakirə etmiş və nümayəndə heyətləri qarşısında də müzakirələri davam etdirəcəyik. Biz gələcək əməkdaşlığın əsas istiqamətlərini, prioritetlərini qeyd etdik" (bax: əvvəlki mənbəyə).

Strateji tərəfdaşlıqda növbəti uğur: "Yeni İpək Yolu" və "Lazur dəhlizi"

Aşqabada imzalanmış sənədlər dövlət başçılarının ifadə etdiyi fikirlərinin tamamilə real əsasla malik olduğunu bir daha təsdiqlədi. Həmin sənədlər demək olar ki, bütün sahələrdə əhatə edir. Buraya iqtisadi, ticarət, nəqliyyat, kommunikasiya texnologiyaları, elm, təhsil, enerji və digər sferalar daxildir. Onlar həm indiki mərhələdə qarşılıqlı əlaqələrin inkişafını təminləyən, həm də perspektivdə Azərbaycanla Türkmənistan arasında iqtisadi-ticarət və nəqliyyat sahəsində əməkdaşlığı gücləndirməyi nəzərdə tutur. Belə çıxır ki, Prezident İlham Əliyev səfəri zamanı iki qarşılıqlı ölkə arasında əməkdaşlığın strateji aspektini də ciddi şəkildə müzakirə edib.



Ekspertlər səfərə bağlı aparılan analizlərdə maraqlı məqamları vurğulayırlar. Onlar qeyd edirlər ki, Türkmənistan-Azərbaycan münasibətləri məzmunca yeni səviyyəyə yüksəlir. Burada daha çox kommunikasiya aspekti üstünlük təşkil edəcək (bax: məs., Lazuritoviyə koridor svazal Aşqabadı Bakı-Gnergeticeskie proekti ustupili mesto transportnım /"Nezavisimaa qazeta", 22 noyabr 2018). Bu sırada ekspertlər "Lazur dəhlizi" layihəsi qarşısında Azərbaycanla Türkmənistan arasında nəqliyyat əməkdaşlığının perspektivini yüksək olduğunu vurğulayırlar. Xatırladaq ki, "Lypis-lazur dəhlizi" adlanan layihə Əfqanıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyə arasında 2017-ci il noyabrın 18-də Aşqabadda Əfqanıstanla iqtisadi əməkdaşlığa həsr edilmiş konfransda imzalandı. "Lazur dəhlizi" ifadəsi tarixən Əfqanıstandan başqa ərəzilərə daşınan əlvan metalın (gümüş nitratin) adı ilə bağlıdır. Layihə iştirakçıları tarixi əlaqələri bərpa etməyi nəzərdə tutaraq bu adı qoyublar. Burada avtomobil və demiryolları nəzərdə tutulan infrastrukturada istifadə olunmalıdır.

Məsələ bununla məhdudlaşmır. Ekspertlər Aşqabadda imzalanmış müqavilələrin iki ölkənin "Yeni İpək Yolu" layihəsi qarşısında əlaqələrinin daha da dərinləşməsi üçün təminatlıdır. Bu da Çindən başlanan nəqliyyat dəhlizinin Azərbaycandan keçməklə Avropaya qədəm uzanması anlamına gəlir. Bakinin çevik və səmərəli siyasəti nəticəsində Azərbaycan üçün ciddi geosiyasi mənası olan bir problem də öz həllini tapdı. Ermənistanın "Yeni İpək Yolu" ilə bağlı iddiaları iflasa uğramış oldu.

Ermənistanın rəhbərliyi Çindən başlanan yeni nəqliyyat dəhlizinin öz ərazisindən keçməyi ilə bağlı bəyanatlar veriridi. Bunun fonunda Azərbaycanın maneəvər imkanlarının tükəndiyi haqqında mənasız fikirlər ortaya atırdılar. Ancaq Azərbaycan rəhbərliyi İrandan Cənub-Qərb və Əfqanıstan, Türkmənistan, Gürcüstan və Türkiyə ilə "Lazur dəhlizi" layihəsinə imzalamayla erməniləri növbəti məğlubiyyətə uğrattı. Bununla da "Yeni İpək Yolu" Mərkəzi Asiyada və Rusiya istiqamətindən Azərbaycandan keçməklə reallaşmağa bilər. Aşqabadda imzalanmış sazişlərin tarixi əhəmiyyətində bu məqam başlıca yer tutur.

Digər məsələ iki ölkənin Xəzər hövzəsində əməkdaşlığın inkişaf etdirməklə bağlı razılığa gəlməsi ilə əlaqəlidir. Belə ki, ekspertlər vurğulayırlar ki, imzalanmış sazişlərin 50 faizi məhz birbaşa Xəzərdə əməkdaşlıqla əlaqəlidir (bax: əvvəlki mənbəyə). Deməli, Bakı və Aşqabad illərdir əlaqələrə gəngəl olan faktor aradan qaldırılmış olurlar. Bu kontekstdə mümkündür ki, həm TANAP-da, həm digər enerji layihələrində Türkmənistanın iştirakı məsələsi, o cümlədən Xəzər dənizindən keçən boru xətti ideyası reallaşsın.

Bütün bunlar təsdiqləyir ki, Azərbaycan Prezidentinin Türkmənistanla səfəri milli dövlət quruculuğu prosesində vacib mərhələlərdən biri kimi qiymətləndirilə bilər. Beynəlxalq hüquq normaları çərçivəsində Azərbaycan-Türkmənistan münasibətlərinin inkişafı regional əməkdaşlıq və təhlükəsizlik üçün ciddi töhfələr verəcək. Azərbaycan faktiki olaraq Xəzər hövzəsində nəqliyyat və enerji qovşağına çevrilib. Beynəlxalq layihələrin reallaşmasında Bakının rolu daha da artır. Azərbaycan Xəzər hövzəsinin bütün dövlətləri ilə səmərəli əməkdaşlıq modelinə malikdir. İlham Əliyevin Aşqabada səfəri də bir daha sübut etdi ki, Azərbaycan müstəqil dövlət olaraq geosiyasi rolunu uğurla həyata keçirir. Regionda reallaşdırılan bütün beynəlxalq layihələrdə Bakının imzası var. Azərbaycan Prezidentinin fəaliyyəti nəticəsində bu proses daha da inkişaf edəcək.

Newtimes.az

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi heyətinin BMT-nin sülhməramlı missiyasının (UNMISS) komandanlığı altında Cənubi Sudan Respublikasında yerləşdirilməsinə və missiyada iştirak etməsinə razılıq verilməsi haqqında

Azərbaycan Respublikası Milli Məclisinin Qərarı

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Prezidentinin təqdimatına baxaraq, Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin 16-cı bəndinə müvafiq surətdə qərar alır:

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 4 nəfərindən ibarət hərbi heyətinin BMT-nin sülhməramlı missiyasının (UNMISS) komandanlığı altında Cənubi Sudan Respublikasında qərgah zabitə və hərbi müşahidəçi qismində yerləşdirilməsinə və missiyada iştirak etməsinə razılıq verilib.

Azərbaycan Respublikası Milli Məclisinin Sədri O.Əsədov

Bakı şəhəri, 30 noyabr 2018-ci il.

Azərbaycan Xarici İşlər Nazirliyi Bakı Saakyanın Moskvaya səfəri ilə bağlı Rusiya XİN-in şərhinə münasibət bildirib

Rusiya Xarici İşlər Nazirliyinin şərhinin məntiqi ilə Bakı Saakyanın saniki Azərbaycanın işğal olunmuş ərazilərində gücdən istifadə və etnik təmizləmənin aparılması nəticəsində yaradılan qeyri-qanuni qurumun sözdə "rəhbəri" qismində görüşlər keçirdiyi Moskvaya deyil, Baykal gölüne istirahətə gedib. Şərhdə bildirilib ki, bu səfər Rusiya qanunvericiliyinə, yaxud mövcud beynəlxalq müqavilələrə və ya Dağlıq Qarabağ münasibətinin həllində Rusiyanın vasitəçilik missiyasına zidd deyil.

Yenə də xatırlatmaq istərdik ki, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında 1997-ci ildə imzalanmış dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında mü-

qavilənin 5-ci maddəsində açıq şəkildə qeyd edilir: "Tərəflər separatçı hərəkatları dəstəkləməməyi öhdələrinə götürür və digər tərəfin dövlət suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə qarşı yönəldilmiş ayrı-ayrı şəxslərin fəaliyyətini qadağan edir və qarşısını alır". AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Leyla Abdullayeva KİV-ə açıqlamasında bildirib.

Azərbaycan XİN-in rəsmisi deyib: "Bu baxımdan Rusiya Federasiyası Konstitusiyasının 15-ci maddəsinin 4-cü bəndini qeyd etmək məqsəduyğun olardı: "Beynəlxalq hüququn ümumi qəbul edilmiş prinsipləri

və normaları və Rusiya Federasiyasının bağladığı beynəlxalq müqavilələrin onun hüquqi sisteminin ayrılmaz hissəsidir. Əgər Rusiya Federasiyasının bağladığı beynəlxalq müqavilələr qanunla nəzərdə tutulmuş qaydalardan fərqli müddəaları müəyyənləşdirsə, o zaman beynəlxalq müqavilənin qaydaları tətbiq edilir".

Rusiyanın vasitəçilik missiyasına gəldikdə, ATƏT-in Minsk qrupunun həmsədrliyinin mandatını müəyyən edən sənəddə aydın şəkildə deyilir: "Həmsədrlər öz fəaliyyətində ATƏT-in prinsipləri və normaları, BMT Niyyətnaməsi, ATƏT forumlarının qərarları, o cümlədən 1992-ci il martın 24-də Nazirlər Şurasının qərarı, xüsusilə Budapeşt Sammitinin qərarı

və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini rəhbər tutacaq".

Həmçinin sual yaranır: əgər bu, həqiqətən Azərbaycan Respublikasının ərazisindən olan bir şəxsin Rusiya Federasiyasına (xatırladaq ki, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 sayılı qətnamələrinə uyğun olaraq Rusiya Federasiyası Dağlıq Qarabağ bölgəsini Azərbaycan ərazisi kimi tanıyır) "şəxsi" səfəridirsə, ona Rusiyanın dövlət sərhədindən keçməklə üçün müvafiq, ilk növbədə, mənşə ölkəsinin - Azərbaycan qanunvericiliyinə uyğun verilməsi etibarlı sənədin təqdim edilməsi ilə bağlı tələblər tətbiq olunubmu?

AZƏRTAC

Nazirlər Kabineti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın iclası keçirilib

Noyabrın 30-da Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda komissiyanın üzvləri və aidiyyəti qurumların nümayəndələri yetkinlik yaşına çatmayanlarla bağlı görülən işlər və qarşıda duran vəzifələrə dair müzakirələr aparılıb.

Baş nazirin müavini, komissiyanın sədri Əli Əhmədov komissiyanın işinin fəallaşdırılmasının önəmini qeyd edib. Əlavə edib ki, bu, yerli icra hakimiyyətləri yanında komissiyaların fəaliyyətində də ciddi irəliləyişlərə gətirib çıxaraçaq. Bu da yetkinlik yaşına çatmayanlarla profilaktik işlərin aparılmasına və onların hüquqlarının müdafiəsi istiqamətində atılan addımlara müsbət təsir göstərəcək. İclasda komissiyanın fəaliyyəti



nə dair maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Qeyd edək ki, Azərbaycanda uşaq hüquqlarının həyata keçirilməsi və bu istiqamətdə müvafiq tədbirlərin görülməsi müxtəlif qurumlar tərəfindən aparılır. Bu qurumların gördüyü işlərə və onların fəaliyyətinin əlaqələndirilməsinə isə Nazirlər Kabineti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya baxır.

AZƏRTAC

Ədliyyə Nazirliyində dövlət təltifləri təqdim olunub

Noyabrın 30-da Ədliyyə Nazirliyində Azərbaycan ədliyyəsinin 100 illik yubileyi münasibətilə dövlət təltiflərinə layiq bilinmiş ədliyyə işçilərinə təltiflərin təqdim olunması mərasimi keçirilib.

Mərasim peşə bayramını ədliyyə işçilərinə bəxş etmiş ümummilli lider Heydər Əliyevin nazirlikdəki büstü önünə gül dəstələrinin qoyulması ilə başlandı.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edən ədliyyə naziri Fikrət Məmmədov ulu öndər Heydər Əliyevin müəyyən etdiyi dövlət inkişaf kursunun Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilməsini, ölkəmizin davamlı sosial-iqtisadi tərəqqisini, demokratik hüquqi dövlət quruculuğunda nailiyyətləri vurğulayıb, Azərbaycan ədliyyəsinin 100 illik yubileyi münasibətilə keçirilən tədbirlərdən danışıb.

Bildirilib ki, bu münasibətlə "Azərbaycan ədliyyəsinin 100 illiyi (1918-2018)" yubiley medalı təsis edilib, bayram ərəfəsində ədliyyənin tarixi və müasir fəaliyyətindən bəhs edən "Azərbaycan ədliyyəsi davamlı inkişaf yolunda" adlı xüsusi kitab, müxtəlif dillərdə digər nəşrlər və maraqlandırıcı vəsaitlər hazırlanıb, nazirliyin bütün struktur qurumlarında silsilə tədbirlər keçirilib.



Bakıda bir sıra xarici dövlətlərin ədliyyə nazirlərinin, beynəlxalq təşkilatların və ölkəmizin ədliyyəsinin iştirakı ilə yubileyə həsr olunmuş "Azərbaycan ədliyyəsinin bir əsrlik inkişaf yolu" mövzusunda beynəlxalq konfrans və qəbul təşkil olunub.

Prezident İlham Əliyevin yubiley münasibətilə ədliyyə işçilərinə və hakimlərə təbrik müraciəti, məhkəmə və ədliyyə orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə və cəza-icra siyasətinin həyata keçirilməsində fəal iştiraklarına görə böyük bir qrup

ədliyyə işçisi və hakimləri orden və medallara, fəxri adlara, ali xüsusi rütbələrə layiq bilməsi peşə bayramını və yubileyi xüsusilə əlamətdar edib, yüksək ehtiram və minnətdarlıq hissləri doğurmaqla, hər bir ədliyyə işçisini daha ezməli çalışmağa səfərbər edib.

Tədbirdə ölkə Prezidentinin sərəncamları ilə orden və medallar, fəxri adlarla təltif edilmiş ədliyyə işçilərinə nazir F. Məmmədov tərəfindən həmin təltiflər təntənəli təqdim olunub. Həmçinin Azərbaycan Respublikasının Prezidenti adından "Azər-

baycan ədliyyəsinin 100 illiyi (1918-2018)" yubiley medalına, habelə digər təltiflərə layiq görülməklə yanaşı, bəzi ədliyyə işçilərinə fəxri xüsusi rütbələrə həmin mükafatlar təqdim edildi.

Təltif olunanlar əməkərlərinə verilən yüksək qiymətə və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını ifadə edib, onlara göstərilən bu böyük etimadı bundan sonra da doğruladacaqlarını, sədəqət və ezməli çalışaraq demokratik hüquqi dövlət quruculuğu prosesində əllərindən gələni əsirgəməyəcəklərini söyləyiblər.

AZƏRTAC

Mədəniyyət naziri Cəlilabadda vətəndaşlarla görüşüb

Ölkə başçısının müvafiq tapşırığına əsasən, hər ay mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda əhali ilə görüşləri keçirilir. Mədəniyyət naziri Əbülfəz Qarayev noyabrın 30-da Cəlilabad şəhərindəki Heydər Əliyev Mərkəzində Lənkəran şəhərindən, Cəlilabad, Astara, Lerik, Masallı və Yardımlı rayonlarından olan vətəndaşları qəbul edib.

Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, qəbuldan öncə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub. Abidə önünə tər çiçək dəstələri düzülüb.

Sonra nazir Heydər Əliyev Mərkəzinin fəaliyyəti ilə tanış oldu, tapşırıq və tövsiyələrini verib. Qəbulda vətəndaşların müxtəlif məsələlərlə bağlı müraciətlərinə baxılıb.

Lənkəran şəhərindən qəbula yazılan sakinlər Bəlləbur kəndində yerləşən "Bəlləbur" qalasında arxeoloji işlərin aparılması, işlə təmin olunma və digər məsələlərlə bağlı xahişlərini nazirə çatdırıblar. Cəlilabad sakinlərinin müraci-



ətləri Göytəpə şəhərində yerləşən kilsənin təmir-bərpa olunması, Təzəkənd klubunun mədəniyyət evinə çevrilməsi, işlə təmin olunma barədə idi.

Astaradan qəbula gələn vətəndaşlar rayonun Tarix-Diyarşünaslıq Muzeyinin bəzi eksponatlarının bərpa olunması, Mərkəzləşdirilmiş kitabxana sisteminin 80 illik yubileyinin qeyd olunmasına köməklik edilməsi barədə müraciət ediblər.

Lerik və Masallı rayonlarından qəbula gələnlər ölkəmizdə fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərinin eməkdaşlarının iş təcrübəsinin qarşılıqlı şəkildə öyrənil-

məsi məqsədilə mübadilə səfərlərinin təşkil, bölgələr üzrə milli geyim festivalının keçirilməsi ilə bağlı təkliflərini diqqətə çatdırıblar.

Bundan əlavə, Yardımlı rayonunun kənd kitabxanalarının yerli yazarların əsərləri və diyarşünaslıq materialları ilə təmin olunması, respublika kitabxanalarının fəaliyyətini əks etdirən illik məlumat bülletenlərinin nəşr olunması barədə də nazirə müraciət edilib.

Qəbulda vətəndaşların müraciətlərinin bir qismi həllini tapıb, digər məsələlər araşdırılması üçün nəzarətə götürüldü və lazımı tədbirlərin görülməsi üçün tapşırıqlar verilib.

AZƏRTAC

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Qubada vətəndaşları qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev noyabrın 30-da Quba rayonunda vətəndaşları qəbul edib.

Dövlət Komitəsinin AZƏRTAC-a bildiriblər ki, qəbulda Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər iştirak ediblər. Müraciətlər, əsasən mənzil, məşğulluq, vahid aylıq müavinət, statusun veril-



məsi və digər məsələlərlə bağlı olub. Məcburi köçkünlərin müraciətləri dinlənilib, onlara geniş izahat verilib.

Bildirilib ki, Prezident İlham Əliyev məcburi köçkünlərin yeni mənzillə təminatı, maddi rifah halının yüksəldilməsi ilə

bağlı məsələləri daim diqqət mərkəzində saxlayır. Dövlətimizin başçısının bu istiqamətdə verdiyi tapşırıqlar uğurla icra edilir. Birinci vitse-prezident xanım Mehriban Əliyeva qəzalı və həyat üçün təhlükəli bina və tikililərdə, ağır şəraitdə yaşayan məcburi köçkün ailələrinin yeni mənzillərə köçürülməsini sürətləndirilməsi üçün göstəriş verib və icrasına şəxsən nəzarət edir.

Qəbulda iştirak edən vətəndaşların müraciətlərinin bir qismi yerində həll edilib.

Dövlət Komitəsinin sədri müraciətlərdə qaldırılan məsələlərin qısa müddətdə araşdırılacağını və müvafiq tədbirlərin görülməyəcəyini bildirdi.

AZƏRTAC

Mədəniyyət Nazirliyinin regional idarələrinin fəaliyyətinə həsr olunmuş respublika müşavirəsi keçirilib

Noyabrın 30-da Cəlilabad rayonundakı Heydər Əliyev Mərkəzində Mədəniyyət Nazirliyinin regional idarələrinin fəaliyyətinə həsr olunmuş respublika müşavirəsi keçirilib.

Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, müşavirədə çıxış edən Əbülfəz Qarayev ölkəmizdə həyata keçirilən mədəniyyət siyasəti haqqında ətraflı danışıb. Vurğulayıb ki, son illərdə həyata keçirilən islahatlar nəticəsində mədəniyyət sahəsinin inkişaf səviyyəsi daha da yüksəlib, idarəçilik təkmilləşdirilib.

Bu gün Azərbaycan mədəniyyətinin dünyada geniş təbliğ olunduğunu bildiren nazir deyib: "Bütün bunlar Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın saygı, bu sahəyə diqqət və qayğısı sayəsində mümkün olub. Azərbaycan xalqının yaratdığı mədəniyyət nümunələri UNESCO səviyyəsində də öz layiqli yerini tutmaqdadır. Bu günlərdə mədəni irsimizlə bağlı daha iki nümunə - Yallı rəqsi və "Dədə Qorqud" dastanı ilə bağlı nominasiyalar bəşəriyyətin xəzinəsinə daxil edilib".

Diqqətə çatdırılıb ki, ötən illərdə qeyri-maddi mədəni irsimizin nümunələri - Azərbaycan muğam ifaçılığı, aşıq sənəti, xalça sənəti, kamança



hazırlanması və ifaçılıq sənəti, dolma hazırlama və paylaşma ənənəsi, la-vaş bəşmə və paylaşma ənənəsi, Lahic misgərlik sənəti, Novruz bayramı, tar ifaçılığı, kələğayı sənəti UNESCO-nun qeyri-maddi mədəni irsi üzrə representativ siyahısına, Qarabağ atüstü oyunu çövkən isə UNESCO-nun təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irsi siyahısına daxil edilib. Həmçinin İcarişəhər və Qobustan UNESCO-nun Dünya İrsi Siyahısına salınıb. Bu sahədə həyata keçirilən tədbirlər qarşılıqlı illərdə davam etdiriləcək.

Regional mədəniyyət idarələrinin fəaliyyətinə toxunan Əbülfəz Qarayev bildirib ki, idarəçiliyin təkmilləşdirilməsi, mədəni xidmətlərin səviyyəsinin yüksəldilməsi istiqamətində davamlı iş aparılacaq. "Ölkəmizin zəngin mədəni sənəti var və biz bu mədəniyyəti, mədəni xidmətləri günün müasir tələbləri səviyyəsində

təqdim etməliyik. Bu iş gənc nəslin, müasir üsullarla təbiiq edə biləcək kadrların cəlb olunmasına xüsusi diqqət ayrılmalıdır. Həmçinin regionlarda keçirilən mədəniyyət tədbirlərinin səviyyəsinin artırılması, eləcə də mediada daha geniş işıqlandırılması olduqca vacibdir", - deyərək vurğulayıb.

Mədəniyyət Nazirliyinin regional siyasət şöbəsinin müdiri Pərviz İsgəndərlilə müşavirədə "Regional idarələrin fəaliyyəti: nailiyyətlər, problemlər və vəzifələr" mövzusunda maruzə ilə çıxış edib. Qeyd olunub ki, nazirliyin regional idarələrinin yaradılmasından iki il ötür. Bu sahədə həyata keçirilən islahatlar nəticəsində yerlərdə mədəniyyət sahəsində idarəçiliyin təkmilləşdirilməsi, maliyyə vəsaitlərindən düzgün istifadə olunması ilə bağlı bir sıra müsbət nəticələr əldə edilib. Şöbə müdiri, həmçinin problemlər və qarşıda duran vəzifələr

haqqında da geniş məlumat verib, ixtisaslı kadrlar, ödənişli xidmətlərin təşkili, eməkdaşların təkmilləşdirilməsi üçün təlimlərin keçirilməsi kimi məsələlərə toxunub.

Müşavirədə Sumqayıt, Bərdə, Biləsuvar, İsmayilli regional mədəniyyət idarələrinin rəisləri Mehman Şükürov, İlyas Hacıyev, Elçin Hüseynov, Elnur Hüseynov və başqaları çıxış edərək ötən müddət ərzində həyata keçirilən işlər haqqında məlumat verib, qarşıda duran vəzifələrin icrası istiqamətində zəruri addımlardan danışıblar.

Müşavirəyə yekun vuran nazir Əbülfəz Qarayev regional idarələrin fəaliyyətinin daha da yaxşılaşdırılması üçün tapşırıq və tövsiyələrini verib.

Qeyd edək ki, müşavirəyə Gəncə, Sumqayıt, İsmayilli, Xaçmaz və Horadizdəki mədəniyyət məsisisələri videobağlantı vasitəsilə qoşulublar.

AZƏRTAC

Vladimir Solovyov:

Rusiya və Azərbaycan prezidentlərinin həyata baxışı və baş verən hadisələrə münasibətləri çox cəhətdən oxşardır

Məlum olduğu kimi, Rusiya Jurnalistlər İttifaqının sədri Vladimir Solovyov bu yaxınlarda Azərbaycana səfər edib. V. Solovyov AZƏRTAC-ın müxbirinə müsahibəsində həmin səfərin yekunları, Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü və iki ölkənin jurnalistləri arasında əməkdaşlığın perspektivləri barədə danışıb.

- Vladimir Gennadiyev, bu günlərdə siz Azərbaycanda səfərdə olunsunuz. Həmin səfərin yekunları barədə nə deyə bilərsiniz?

- Azərbaycan səfərimizin yekunları çox yaxşı oldu, çünki əvvələn, Azərbaycan Prezidenti ilə çox mühüm görüşü oldu. İlham Heydər oğlu mənə çox diqqətlə dinlədi və özü çox maraqlı söhbətlər etdi. Düşünürəm ki, bu, həm Azərbaycanın, həm də qonşu ölkələrin jurnalistləri ilə əməkdaşlığın başlanğıcıdır. Cənab Prezidentlə görüşdə biz Xəzər regionunun və MDB-nin Jurnalist Təşkilatları İttifaqının yaradılması mövzusunda müzakirə etdik. Vaxtilə mənim sələmim bu mövzunu möhtərm Heydər Əliyev ilə müzakirə etmişdi. Bu, çox vacib və maraqlı məsələdir. Ona görə ki, bu regionda vaxtilə Moskvada təhsil almış, rus dilində danışan və jurnalistlərin ehtiyacı olan bir hərəkətdə iştirak etmək istəyən həmkarlarımız var. Zənnimcə, biz çox sevinclə görüşür və ünsiyyətdə olan, ortaq mövzular tapırıq, fikir mübadiləsi aparırıq. Lap yaxın vaxtlarda biz həmkarlarımız

la bərabər Afınada keçiriləcək "Aralıq dəniz - Qara dəniz regionunun jurnalist ittiifaqlarının dialoqları" mövzusunda konqresin işində iştirak etmişik. Həmin konqresdə Beynəlxalq Jurnalistlər Federasiyası çərçivəsində jurnalistlərin subregional birlik və həmrəylik qrupunun yaradılması barədə qərar qəbul edildi. Bu, koalisiya komitəsinin rəhbərlik etdiyi 17 jurnalist ittiifaqının birliyi. Komitə Fransa, Yunanıstan, Portuqaliya, Fələstin və Rusiya jurnalistlər ittiifaqlarının rəhbərlərindən ibarətdir. Jurnalistlərin Beynəlxalq Federasiyası bütün dünyada ən hörmətli, böyük jurnalist federasiyasıdır. Onun tərkibində jurnalistlərin təxminən 187 birliyi daxildir. Onların Şərqlə praktiki əlaqəsi yoxdur. Biz onların Şərqlə tərəf hərəkəti üçün aralıq pilləyik. Azərbaycanda daha sonra Xəzər dənizi barədə danışıq. Bu, dənizlər mövzusunun bir növ davamı, yeni hərəkətin başlanğıcıdır.

- Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sizi qəbul edib. Bu görüşdən təəssüratınız necə oldu?

- Təəssüratım çox xoşdur. Görüş 15 dəqiqə olmalı idi, amma 40 dəqiqədən çox davam etdi. Prezidentə dedim ki, Azərbaycanda rus dilini necə qiymətləndirdiklərini, rus məktəblərinin necə inkişaf etdiyini, rus dilində mətbuatın necə sərbəst işlədiyini, Rusiyanın bütün telekanallarının translyasiya edildiyini bilirlik. Bütün bunlar çox xoşagələyən və vacibdir. Çə-

nab Prezident dedi ki, o, Azərbaycan və Rusiya jurnalistlərinin ünsiyyət saxlanması ideyasını, əlbəttə ki, dəstəkləyir. O, belə ünsiyyətlərin tez-tez olmasını, Azərbaycanda, məsələn, staroverlərin necə yaşadığını, rus dilinin necə inkişaf etdiyini, Azərbaycan jurnalistlərinin necə işlədiklərini, respublikanın gözəlliklərini görmək üçün rusiyalı jurnalistlərin Azərbaycana press-turlarının və cavabında Azərbaycan jurnalistlərinin Rusiyaya səfərlərinin təşkil olunmasını təklif etdi. Mən bildirdim ki, Rusiyada, Soçidə jurnalistlərin "Vsya Rossiya" adlı böyük forumu keçirilir. 22-ci foruma Azərbaycan nümayəndələri də gəlmişdi, çünki bundan əvvəl biz həmkarımız, Rusiya Jurnalistlər İttifaqının katibi Rafael Hüseynov ilə birlikdə hörmətli səfir Polad Bülbüloğlunun qəbulunda olduq, bu foruma Azərbaycan nümayəndələrinin göndərilməsini ona təklif etdik. Zənnimcə, biz bu cür əməkdaşlığı inkişaf etdirəcəyik, Azərbaycanlı olan həmkarlarımız bundan sonra da bizim forumlarda iştirak edəcəklər.

- Siz Prezident İlham Əliyevlə görüşdən sonra deyin: Azərbaycan və Rusiya prezidentlərinin xarakterində oxşar cəhətlər var. Bu, hansı cəhətlərdir?

- İlham Heydər oğlu peşəkar diplomat, Vladimir Vladimiroviç peşəkar hüquqşünasdır. Hər ikisinin prezident vəzifəsində zəngin iş təcrübəsi var. Mənə belə gəlir ki, onların həyata baxışları və baş verən hadisələrə münasibətləri çox cəhətdən oxşardır. Bu oxşarlıq, o cümlədən, dünyada, planetdə iri aktorların qarşılıqlı münasibətləri ilə bağlıdır. Məncə, onlar baş verən proseslərə eyni şəkildə baxırlar.

- Siz iki ölkənin KİV-ləri arasında gələcək əməkdaşlığın perspektivlərini necə qiymətləndirirsiniz?

- Biz razılığa gəldik ki, yazda rusiyalı jurnalistlərin və mədəniyyət xadimlərinin böyük bir qrupu Azərbaycana Novruz bayramına gələcək. Mən də həmin qrupun tərkibində olmağa çalışacağam. Biz bu heyvətəməz bahar bayramının necə keçdiyini görmək istəyirik. Novruz günlərində Azərbaycan olmağı çoxdan arzu edirdim. Bu barədə çox eşitmişəm. Bu, ilk addım olacaq. Azərbaycana səfər etməyə, həmkarlarımızla ünsiyyətdə olmağa ümid bəsləyirik. Bundan əlavə, biz Azərbaycan Mətbuat Şurası ilə əməkdaşlıq haqqında Memorandum imzaladıq. Həmkarlarımızla çox maraqlı söhbətimiz oldu və düşünürəm ki, bu ünsiyyəti inkişaf etdirəcəyik. Həsab edirəm ki, bizim əməkdaşlığımız həmin görüşdə imzalanmış Memorandumdan başlayacaq.

AZƏRTAC

Erməni Qriqorian kilsəsinin Türk dövlətlərinə qarşı casusluq fəaliyyətinin xarakterik cəhətləri

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, AMEA-nın həqiqi üzvü Ramiz MEHDİYEVİN *"Qriqorian kilsəsi Səfəvilər dövlətinə qarşı casusluq aləti kimi (XVII əsr - XVIII əsrin ilk çərəyi)"* adlı yeni kitabı çapdan çıxıb. Kitab Azərbaycan tarixinin ölkənin tarixçilərinin diqqətini öz məsələləri ilə həmişə cəlb edən maraqlı dövrünə - Qriqorian kilsəsinin Səfəvilər dövlətinə qarşı gizli fəaliyyət göstərdiyi çağa həsr edilmişdir. Bu dövr, təbii ki, təkcə tarixi tədqiqatlar üçün deyil, həm də kulturoloq, politoloq və siyasətçilər üçün bir zəmin kimi əhəmiyyət kəsb edir. Qeyd etmək lazımdır ki, həmin tarixi dövrə bölgəmizin geosiyasetində Rusiyanın rolu artır, ona görə də Rusiya diplomatiyası erməni ruhaniləri və icması ilə işləməyə başlayır. Eyni zamanda, Qriqorian kilsəsi nəzarət etmək üçün ərazilər almaq məqsədi ilə regionun müəslən dövlətlərinin zəifləməsi üzrə özünün uzağa gedən planlarına Rusiyaya güvənməyə başlayır. Əsərin müəllifinin çıxardığı nəticələrə xüsusi dəyər verən onun müxtəlif ölkələrin arxivlərində saxlanmış material və sənədlərdən istifadə etməsidir ki, bu həm bizim üçün, həm də xarici oxucular üçün inandırıcıdır.

Prinsipcə, kitab Azərbaycan tarixinə həsr olunub, aydındır ki, Qriqorian kilsəsinin keçmişdə bizim dövlət və dövlətçiliyimizə qarşı gizli fəaliyyəti və casusluğunun siyasi və proqnostik aspekti vardır. Kitabın müəllifi qeyd edir ki, faktlar o dövrün bir çox proseslərinin bu gün müşahidə etdiyimiz proseslərə oxşarlığından danışmağa əsas verir. Keçmiş dərk etməyimiz keyfiyyəti onun bu günümüzdə təsirini şərtləndirir. Belə ki, əsərin müəllifi qeyd edir ki, "Azərbaycan alimlərinin nə üçün bütün qüvvələrini XIX əsrin sonu - XX əsrin əvvəllərində ermənilərin törətdiyi cinayətlərin işıqlandırılmasına yönəldərək, erməni xalqının psixologiyasına... " və Qriqorian kilsəsinin, ermənilərin dövlətə zidd, daha erkən dövrlərin Azərbaycan dövlətlərinə qarşı fəaliyyətinə "lazımı diqqət yetirməyi unutmalarının səbəblərini anlamaq və müəyyən etmək çətinidir". Aydındır ki, o zamanlarda Vətən da, Rusiya da, çox ehtimal, dünyanın həmin dövrünün digər güclü dövlətləri də ermənilərdən istifadə edirdilər. Lakin bu halda söhbət artıq yalnız siyasətdən, müasir ərazi münaqişələrindən deyil, həm də cəmiyyətin psixologiyasına, mədəniyyətinə bağlı olmağın müasir siyasətin bir çox həqiqətlərini, təkcə millətlərin deyil, həm də sivilizasiyaların (mədəniyyətlərin) qarşılıqlı münasibətlərindəki dəyişikliklər təmayüllərini qabaqcadan görməyə imkan verməsindən gedir. Proqnostik kontekstdə Səfəvilər dövrü çoxmənalıdır, ona görə ki, indi də, o zaman olduğu kimi, ermənilər səmərəli dəyişməyə, xidmət etməyən sərfəli olduğu yeni dövlətlər tapmağa və eyni zamanda, onlardan öz məqsədləri üçün istifadə etməyə çalışırlar. Siyasətdə belə çoxəsrli prinsiplərin olması bu birliyin xarakterinin mahiyyəti, millətin son dərcə hədsiz "yolağətmişliyinin", başqalardan yalnız özünün dən əvəzində məqsədləri üçün istifadə etməyə can atmasının səbəbləri barədə düşünməyə vadar edir.

Bu məsələləri təhlil edərkən, Ramiz Mehdiyev bizə xalqın psixologiyası, millətin xarakterini fenomenləri barədə də fikirləşməyə məcbur edir. Onlar əsrlər boyu formalaşır və birliyin tarixi-mədəni tipi və ya kodunu müəyyənləşdirir. O, bizə qarşı bütün vasitələrdən istifadə edən çoxəsrli düşmənin xarakterinin necə təşəkkül etdiyini, onun mədəni kodunun nədən ibarət olduğunu başa düşməyin nə qədər də vacib olduğunu göstərir. Bu baxımdan, aydın olur ki, tarixi bilmək, daha doğrusu, tarixi biliklərdən düzgün istifadə edə bilmək üçün material, sənəd və kitablar lazımdır, amma həm də nəticə çıxarmadığı bacarmaz, milli mədəniyyətlərin necə təşəkkül tapdıqları anlamaq, onların xarakterini nəzərə alaraq, onlarla qarşılıqlı əlaqələri necə qurmaq lazım olduğunu başa düşmək gərəkdir. Nəhayət, keçmişin necə dəf olunduğunu, müasir xalqların qarşılıqlı münasibətlərinin necə və nə üçün dəyişdiyini və bu və ya digər millətin xarakterinin onun yaxşı və ya pis cəhətlərindən nə qədər uyğun olduğunu dərk etmək zəruridir.


Tarixdə bir çox xalqlar arasında müharibələr olub. Məsələn, fransızlar və ingilislər keçmişdə uzun müddət bir-biri ilə vuruşub, tarixçilər onların arasında yüzillik müharibə olduğunu, İngiltərə fransızların, Fransa ise ingilislərin torpaqlarını

ni işğal etdiini yaxşı bilir. Amma buna rəğmən, bu gün onlar bir-birinə yalnız xəff ironiya ilə yanaşırlar. İki Dünya müharibəsində isə onlar müttəfiq olublar. Almanlar da ruslarla və fransızlarla döyüşüblər. Rusiya və Türkiyə, Rusiya və İran, Türkiyə və İran arasındakı münasibətlər də birmənalı olmayıb. Bütün xalqların tarixi müharibələr, xəyanət və sirlərlə doludur. Əbəs yerə marksizm klassikləri etiraf etmirdilər ki, zor tarixin mamaçasıdır. Məşhur müasir fransız filosofu Rene Jirar hesab edir ki, zorakılıq yalnız siyasətə, müharibə ilə deyil, həm də "müqəddəs" olanla bağlıdır. Hərçənd tarix və din, hər halda, yene də ona müncər olunnur.

Müharibələrdə, həqiqətən də, müxtəlif, o cümlədən əxlaqsız və çirkin vasitələrdən istifadə olunub. Orta əsrlərdə katolik kilsəsi indulgeniya da satır, aldatma, şantaj və casusluğa da haqq qazandırırdı. Və bu gün də müharibə çirkin işdir, ancaq həyatımızda heç də hər şey ondan ibarət deyil. Bu gün türk və ya rusların, fransız və ya ingilislərin milli xarakterini mübarizədə, müharibələrdə, toqquşmalarda onların nümayiş etdiklərindən daha zəngindir? Onu nə dəyişdirir və ermənilər niyə dəyişmiş? Biz bilirik ki, ermənilərin mənfii münasibət bəslədikləri təkcə biz deyilik. Onların türklərə, gürcülərə, ruslara qarşı da olan münasibəti mürəkkəbdir və birmənalı deyil. Lap bu yaxınlarda onları Batum, Cavaxetiya ilə bağlı ərazi iddiaları barədə məlumat yayıldı, bir çox rusiyalı politoloqlar, həmçinin əmindirlər ki, Ermənistanın yeni hakimiyyəti Rusiyaya kələk gəlmək niyyətindədir. Akademik Ramiz Mehdiyev öz kitabında qeyd edir ki, "Bu, ermənilərin bir çox müxtəlif məqsəli və müxtəlif psixologiyaya malik etnosların orada iştirak etdiyi etnogenezinin tarixi ilə də bağlıdır. Yolağətmişlik - bu, onların xarakterinin mühüm cəhətidir. Keçmiş faktları bizdən həmişə sayıq olmağı və ermənilərin xain, xəyanətkar, namərd olduqlarını unutmamağı tələb edir".

Bələklilik, akademik Ramiz Mehdiyev bu məsələlərə müraciət etdiyi zaman o, XX əsrin ikinci yarısı və XXI əsrin əvvəlinin bütün elmi paradigmasının baza anlayışlarının birindən - "mədəni-tarixi kod", milli xarakterin "kodlaşdırılması" məfhumundan - istifadə edir. Əlbəttə, bu əsərdə onu, ilk növbədə, tarixi araşdırmanın siyasi aspekti maraqlandırır. Lakin, eyni zamanda, onun ciddi fəlsəfi-metodoloji məsələyə toxunduğunu görmək mümkün deyil.

Etiraf edək ki, ictimai-elmi ədəbiyyatımızda genokod probleminə daha çox müraciət edilir və bu, çox vacibdir. Ramiz Mehdiyev yazır ki, ermənilərin xarakterini onların müxtəlif mənşəli və müxtəlif psixologiyaya malik bir çox etnosların iştirak etdiyi etnogenezinin tarixi ilə də bağlıdır. Onun təsisinin müxtəlif psixologiyaları barədəki hissəsi, zənnimizcə, mədəni koda münasibət üzərində düşünməyə məcbur edir. Yeri gəlmişkən, bu kod, özünün bütün statikliyinə baxmayaraq, idarə olunur və dəyişir. Ona görə də işlətdiyimiz "xarakter - bu, taledir" ifadəsi heç də o demək deyil ki, öz taleyini idarə etmək lazımdır. Erməni millətinin digər birliklərə qar-



şıllıq münasibətlərdə mədəni kodu xəyanət və yaldan ibarətdir. Qriqorian kilsəsi də bu vasitələrə bəraət qazandırır. Onu da qeyd edək ki, öz coğrafi rəqibini anlamaq, onu sülhə məcbur etmək bəcarəti - bu da taledir. Bunun üçün nə etmək lazım olduğunu akademik Ramiz Mehdiyev öz əsərində dəfələrlə göstərib. Bu kitabda söhbət yalnız Qriqorian kilsəsinin "casusluqdan" da istifadə etməsindən deyil, həm də xarakterin mahiyyəti, toplumun mədəni-tarixi kodunun necə dəyişdiyini və bəzən hansı səbəbdən onun dəyişməsi barədə gedir. Hərçənd müasirlik də tamamilə fərqli olub.

Müasir mədəniyyət fəlsəfəsində milli xarakter təsvir edilib, həmçnd elmi-fəlsəfi ədəbiyyatda bəzən "tarixi-mədəni xüsusiyyətlər", " tarixi-mədəni tip" kimi anlayışlar da işlədilir. Bir çox ictimaiyyəti və filosofları N.Danilevski və ya O.Spenqer, A.Toynbi, M.Fuko və başqalarının bu mövzuda müvafiq əsərləri ilə tanışdır. Lakin heç də hamı yalnız identikliyin, birliyin milli xarakterinin məzmununun sabit səviyyələrini deyil, həm də mədəni dinamikanın təzahürünü - lap inkışafın inqilabi modellərini, modernləşmə proseslərini deyilməyi və ya əvvəllər mədəni inqilab adlandırılan fenomenin fərqlərinə qədər - görə bilmir.

Prinsipcə, milli ideologiya aradan qalxmış davranış modellərinin (ideologiyaların) həm təsvir edilib, həmçnd elmi-fəlsəfi ədəbiyyatda bəzən (yeniləşdirilməsinə) yönəlmis ola bilər. Həm də əvvəllər güman edilirdi ki, yeniliklər, pozitiv və mütərəqqi dəyişikliklər Qərbin təsiri altında baş verir və yad Qərb modellərinin qəbul olunmasından ibarətdir. Buna görə də qeyri-qərb ölkələrində bu proses "gəcikmiş müasirləşmə" adlanır. İndi aydın olur ki, o, yalnız millətin öz - inikal, xüsusi, lakin, eyni zamanda, universal - inkışaf yolunu tapmış liderləri, elitaları və yaradıcı təbəqələrinin səylərinin nəticəsi ola bilər. Bu məsələlər də, akademik Ramiz Mehdiyevin əvvəlki əsərlərindən bildiyimiz kimi, həmçinin onun elmi axtarılarının mərkəzində yer tutur. Və əslində, Ramiz Mehdiyevin bütün kitabları onun tarixi əsərləri ilə, o cümlədən bu kitabı ilə mahiyyət etibarilə vahid bir tam təşkil edir, çünki burada söhbət milli xarakterin nə üçün dəyişdiyini və ya dəyişməyindən gedir.

Milli ideologiyaya həsr olunmuş işlərində onu Azərbaycanın necə müasirləşdiyini maraqlandırır. O, həmin bu əsərlərdə ümummilli lider Heydər Əliyevin, Azərbaycan Prezidenti İlham Əliyevin strategiyasının dərin mənə və məzmunu-

nu açıb göstərir. Ölkənin müasir modernləşməsində sabitlik və inkışafın, iradə və biliyin, lokalıq və universallığın, elm və təcürbəninin necə uzlaşdığınu müəyyənləşdirir. Amma bu kitabda onu inqilablardan, irəliyəişlərdən və s. xəbər verən iderlərinin dəyişdiyine baxmayaraq, ermənilərin və müasir Ermənistanın siyasətinin niyə dəyişmədiyini məsələsi maraqlandırır.

Millətin onun hansı səbəbdən mədəni cəhətdən dəyişdiyini və ya dəyişmədiyini anlamağa imkan verən mədəni-tarixi kodu xüsusunda bir necə yanaşma və nəzəriyyə vardır. Adətən, İ.Vallersteyn və F.Brodlin dünya-sistemli təhlili, M.Fukonun epistemləri və ya mədəniyyətin izah, dark edilməsi "mətn" kimi kimi başa düşüldüyü "struktur-semantik metod" (R.Bart, Y.Lotman) yada düşür. Bu halda, "mətnlərin" təhlili və müqayisəsi həmin suallara cavab verməyə kömək edir. Amma əgər Ramiz Mehdiyevin əsərlərində M.Veberə müraciət etmə qeydlərinin çox olduğunu xatırlasaq, müəllifin millətin xarakteri, onun mədəni kodunu müəyyən edən amilləri təhlil edərkən M.Veberin ideyalarını yarıdıcı surətdə inkışaf etdirdiyini zənn etsək, yarılmır. M.Veberdə onlar yalnız kapitalizm və Avropa protestant mədəniyyəti ilə bağlı olub, çünki qalanları statik idi. İndi aydın olur ki, kapitalizm ruhu protestant Avropası hüddulərindən çox kenara çıxıb və bundan başqa, digər mədəniyyət tipləri də dəyişir və dünyaya təsir edir. Fəqət statik birliklər də vardır.

Millətin xarakteri, onun mədəni kodu - bunlar identikliyin komponentləridir. Onlarda dünyanın millətə görə mənərəsi, millətin müxtəlif tarixi şəraitdə, müxtəlif mədəni kontekstlərdə, müxtəlif hakimiyyət formalarında özünü necə ifadə etməsi (R.Mehdiyev), millətin özünə və başqalarına necə yanaşması ehtiva olunur. Biz onu da əlavə edərdik ki, həmin komponentlərdə inkışafın müxtəlif mərhələlərində birliyin, cəmiyyətin dəyərlərindəki dəyişməz və dəyişən onların ahəngi və iyerarxiyası əksini tapır. Nəzərə almaq lazımdır ki, bəzi alimlər toplumun, məsələn, rusların dəyəri mahiyyətinin dəyişməyindən əmindirlər.

Ramiz Mehdiyev "Qriqorian kilsəsi Səfəvilər dövlətinə qarşı casusluq aləti kimi (XVII əsr - XVIII əsrin ilk çərəyi)" kitabında tarixi materialların təhlili əsasında belə bir əsaslandırılmış nəticəyə gəlir ki, Qriqorian kilsəsi tarixi inkışafının bütün mərhələlərində ən erkən çağlardan, Qafqaz Albaniyası dövründən başlamış bu günə qədər, nəinki başqa xalqların tarixi ərazisi və mənaivə irsinə iyiyələnməyə can atırdı, hətta Azərbaycana və digər qonşularına qarşı hər bir mübarizə usullarına, başqa dövlətlərə yalıtqanlaşmağa haqq qazandımağa hazır olub və həmin usulları hakimiyyət və xalq üçün yeganə əxlaq və düzgün vasitələr kimi ermənilərə zorla qəbul etdirirdi. Bu vasitə və metodlara birliyin guya xüsusi missiyasının, öz "ayrıca" yolunun olması ilə bəraət qazandırılır. Təəssüf ki, kilsənin ideoloqları başa düşə bilmirdilər ki, belə siyasət əxlaq və fəaliyyəti keçmişdə Qafqazda sabitliyə gətirib çıxarmadı və bu gün də çıxarmayacaq. Onlar intriqa, düşmənçilik və hiylənin köməyi ilə Cənubi Qafqazda torpaq "parçası" alırlar, ancaq indi onların "siyasət və əxlaq" artıq sirr deyil.

Fikrimizcə, dəyərlər dəyişkəndir, çünki onlar müxtəlif prinsip, model və ənənələrin birliyi və konfigurasiyasıdır. Yalan, terror, zorakılıq heç bir vəchlə başlıca dəyərlər ola bilməz, çünki onlar nəinki yöndəldiyi insanları, həm də vasitələrdən istifadə edənənlər, onların əsasında təbii-yənlənənlər, onlarla yaşayandan qəzəbləndirir. Amma onların müvəqqəti olduğunu, müəyyən situasiya ilə şərtləndirildiyini görmək asan iş deyil və ciddi siyasi qərar qəbulətmə və idarə etmə mədəniyyəti, birliyin bu və ya digər dəyişən şəraitdə ideoloji seçiminin elmi araşdırılması tələb edir. Üstəlik, müasir şəraitdə dəyərlərin nisbətinin konfigurasiyası, iyerarxiyası daha

qəliz olur. İnsanları xülyalara inamlaşdırmaq məcbur etmək getdikcə çətinləşir. Burada informasiya inqilabı, təhsil, elm və s. öz rolunu oynayır. Və eyni zamanda, biza bir məsələ çox müəmmal görünür: Ermənistanın Cənubi Qafqazın dağılmasına və sabitliyinin pozulmasına yönəlmis siyasəti nə vaxta kimi dəyişməz qalacaq?

Ramiz Mehdiyevin əsərinin təhlili buna cavab olaraq göstərir ki, iş ruhi-dini hakimiyyətin rolunun necə başa düşüldüyündə, Qriqorian kilsəsinin ölkə siyasətindəki rolundadır. Kilsə özünü savab əxlaqı işə çevirdiyi torpaqların işğalına, aldatma, casusluq, terrorizm və oğurluq prinsiplərinə bəraət qazandırılmasına həsr edir (O.Kuznetsov). Vaxtilə "məqsəd vasitəni doğruldur" prinsipi yezuitlərdən qəbul edilmişdi, orta əsrlərdə Vətikan da ondan istifadə edirdi, amma bu gün çətin ki, din öz məqsədlərinə nail olmaq naminə dindarlar üçün ağırsız olaraq bu prinsipe bəraət qazandıra bilə. Qeyd edək ki, Azərbaycanda həmişə dialoq və əməkdaşlığa yönəlmis dinc, sülhsevər İslam mövcud olub və üstünlük təşkil edib. O, bu gün də bütün dinlər ilə dialoqda bulunnur. Öz ölkəsində və dünya ilə həmrəylik, tolerantlıq və əməkdaşlıq - budur onun əsas prinsipləri.

Milli xarakterdə, mədəni koddə bir çox şey başqa mədəniyyətlərə münasibətdən asılıdır. Başqalarına münasibətin iki aspekti vardır: daxili və zahirı. Yəqin ki, söhbət "əritymə qazanı" deyilən Amerika mədəniyyətindən gedən zaman yeni birliyin yarandığı, onun dəyərlərinin müasir olduğu, onu təşkil edən tərkib hissələrinin keçmişdən qaynaqlanan dərin layların oluması nəzərdə tutulur. Rusiya müəyyən mənadə oxşar yol keçir, həmçnd onun bəzi ideoloqları başqa, qədim, əzəli, pravoslav, keçmiş Rusiya arzusundadır. Bu xüsusta, məsələn, Rusiyanın müasir geosiyasiyasına lım tapmaqda çalışan rus filosofu və sosioloqu A.Duqinin əsərlərini, onun "nomarxiya" haqqında ideyalarını xatırlatmaq istərdik. Amma tarixən öz ərazində yaşamış Azərbaycan cəmiyyəti üçün aydın olur ki, onun mədəniyyəti, tarixi-mədəni öz-günlüyü və mədəni kodunun çərçivəsində digər, tarixin onlarla, məsələn, Səfəvilər imperiyasının, ya da artıq müasir müstəqil Azərbaycanın tərkibində yaxınlaşdırdığı mədəniyyətlərlə yanaşı, yaşaması təbəidir. Bizim mədəniyyətimiz başqa mədəniyyətlərin nailiyyətlərini mənimsəyir, digər mədəniyyətlərə hörmət edir, həm də təkcə təleyin onlarla rastlaşdırdıqları ilə yox. Bu yanaşma, münasibət birliyin dünyəgürüşünün, dünyaduyumunun tərkib hissəsi olaraq, onun xarakterini dəyişir.

Xarakterin dəyişiklikləri həm ictimai, həm də fundamental elmlərin nailiyyətlərinin təbiiqinin köməyi ilə, ideologiyanın, mənaivə dəyərlərin və s. köməyi ilə baş verir. Bu kitabda Ramiz Mehdiyev tarix elminin əhəmiyyətini xüsusi olaraq vurğulayır və bu, təbəidir. Biz bilirik ki, tarix mədəniyyətin, milli ideologiyanın, xalq və elitaların dəyərlərinin tərkib hissəsidir. Əlbəttə, bizim mədəni kodumuz, digər millətlərdə olduğu kimi, sabitliyə, bizim necə varıqsə, elə belə də qalmağımıza xidmət edir. Amma realıyyət və konyunktura, zamanın çağırışı, onlara cavab verərək, dəyişməz qalmağın mümkün olmadığını nəzərdə tutur. Rəqəmsal iqtisadiyyat və ideologiya, müasir, bütün hər şeyi yoxlayan elm mütləq (hökmən) xarakterin və mədəni koddə dəyişikliklərə gətirib çıxaracaq. Miqrasiyalar, hətta genokodu da dəyişdirə bilər. Bütün bunlar ictimai elmlərin nailiyyətlərinə, onların ictimai şüurə tədqiq etməsinə və ona təsir göstərməsinə xüsusi diqqətə yanaşmağa vadar edir. Akademik Ramiz Mehdiyev digər elmlərin müasir nailiyyətlərinin tarixdə təbiiq ilə, onun inandırıcılığı ilə bağlı olan hər bir şeyin belə narahat etməsi əbəs yerə deyil.

İlham MƏMMƏDZADƏ,
AMEA-nın Folsfo İntitutumun direktoru.

“Azərbaycan Milli Elmələr Akademiyası Mərkəzi Elmi Kitabxana Elmi Əsərlər” jurnalının ilk buraxılışı

Azərbaycan Milli Elmələr Akademiyası Mərkəzi Elmi Kitabxanasında “Azərbaycan Milli Elmələr Akademiyası Mərkəzi Elmi Kitabxana Elmi Əsərlər” jurnalının ilk buraxılışının 2019-cu ildə çap olunması nəzərdə tutulub.

Bildirik ki, Mərkəzi Elmi Kitabxana 20.11.2013-cü il tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən “Mətbu nəşrlərin reyestrinə” (3816) və Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının “Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövrü elmi nəşrlərin siyahısı”na daxil edilmiş ISSN: 2219-5874 "AMEA Mərkəzi Elmi Kitabxana Elmi Əsərlər" jurnalının çap və elektron formata da nəşrinə davam etdirir.

Jurnalda çap olunacaq məqalələrə dair tələblər: kitabxana-informasiya elmi, kitabxana-informasiya elminin təbiiq sahələri (rəqəmsal yaddaş, rəqəmsallaşdırma siyasəti, milli yaddaş, sərbəst elektron resurslar, o cümlədən ensiklopediyalar, müəllif hüququ, intellektual mülkiyyət, informasiya siyasəti, informasiya təhlükəsizliyi, süni intellekt və s.), eləcə də tarix, ədəbiyyat, incəsənət, turkologiya, daqiq elmlər sahələrində çalışan alimlər tərəfindən kitabxana-informasiya elmi ünvanına yeni çağırışlar səsləndirən məqalələr çap ediləcək. Jurnalın buraxılışları xüsusi tarixlərə və ölkə miqyaslı hadisələrə həsr olunacaq.

Jurnalın redaksiya heyəti Azərbaycan və xarici kitabxana-informasiya mütəxəssislərindən formalaşdırılıb.

Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsi.

Qarabağ müharibəsi əlillərinə, veteranlara və şəhid ailələrinə dövlət qayğısı

Qarabağ müharibəsinin ağır lı demək olar ki, Ağdamda iki ailədən birinin qapısını döyüb. Ötən əsrin sonlarına yaxın ölkəmizin ərazi bütövlüyünə təvəvüz edən Ermənistanın silahlı qüvvələri ən ağır məğlubiyyətə Ağdam istiqamətində gədən döyüşlərdə uğrayıblar. Ağdam Qarabağda bir qalaya çevrilmişdi, mülki əhali könüllü özünümüdafiə dəstələri ilə birlikdə erməni işğalçılarına qarşı mərdliklə, igidliklə döyüşərək minlərlə şəhid verib, yüzlərlə insan əlil olub, onlarla insanın taleyindən bu günə qədər heç bir məlumat yoxdur. Ağdam düşməne qarşı bir sipər idi, onu sındırmaq mümkün olmadığını görəndə erməni-rus kəşfiyyatı xəyanət yolunu seçdi. Bir sözlə, ağdamlılar döyüşə-döyüşə şəhid oldular.

Qarabağ müharibəsinin bütün ağır lıların çiyinlərində daşıyan Ağdam rayonundan torpaqlarımızın müdafiəsi uğrunda fədaqarlıq göstərmiş 16 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldü.

Quzanlı qəsəbəsində Qarabağ müharibəsi əlilləri, veteranlar və şəhid ailələri ilə keçirilən görüşdə bu fikirlər dönə-dönə səsləndirilib. Tədbir iştirakçıları əvvəlcə rayonun girişində Şəhidlər abidə kompleksini və Quzanlı qəsəbəsində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, öünə gül dəstələri qoyublar.

Heydər Əliyev Mərkəzində davam edən tədbirdə respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının xatirəsi yad olundu.

Sonra rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənov çıxış edərək, ölkəmizdə Qarabağ müharibəsi veteranlarının, əlillərin və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların mənzil-meisət şəraitinin yaxşılaşdırılması sahəsində həyata keçirilən tədbirlərdən danışdı. Bildirdi ki, ulu öndər Heydər Əliyev Qarabağ müharibəsi veteranlarına, əlillərə və şəhid ailələrinə həmişə diqqət və qayğı ilə yanaşı, onların problemlərini həlləne çalışırdı. Ümummilli liderin bu siyasəti Prezident İlham Əliyev tərəfindən hazırda uğurla davam etdirilir.

Bu qəbildən olan insanların həyat şəraitinin, güzərinin yaxşılaşdırılması üçün konkret tədbirlər görülür. Rayonumuzda altımərtəbəli, 54 mənzilli bina Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin istifadəsinə verilib. Bundan başqa, onlarla müharibə veteranı, əlil və şəhid ailəsi fərdi evlərə və minik avtomobilləri ilə təmin olunub. Qarabağ müharibəsi əlilləri, veteranlar və şəhid ailələrinin mənzil-meisət şəraitinin yaxşılaşdırılması istiqamətində tədbirlər bundan sonra da davam etdiriləcək.

Tədbirdə Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi-

nin rayon şöbəsinin sədri Baxşəyis Hətəmlinin məruzəsi dinlənilib.

Gənclər və İdman İdarəsinin reisi Elnur Əhmədov çıxışında bildirdi ki, əsas ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gəncilər siyasəti nəticəsində Azərbaycanda dövlətçiliyə bağlı, intellektual, yüksək dünya-görüşlü, vətənpərvər gənclər formalaşıb.

Qarabağ müharibəsi veteranları İntiqam Əsədov, Məhəmməd Hüseynov, Gülcöhür Həsənova, Şamil Əlibov, 2016-cı ilin aprel döyüşlərinin qəhrəmanlarından olan şəhid polkovnik-leytenant Rauf Orucovun həyat yoldaşı Sevinc Əlizadə çıxış edərək Qarabağ müharibəsi əlilləri, veteranlar və şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.

Sonra bir grup şəxsə gənclər arasında milli vətənpərvərlik ruhunun aşılmasına da göstərdiyi fəaliyyəti görə Milli Qəhrəman Şirin Mirzəyev adına fəxri fərman verilib, 15 nəfər müharibə əliline maddi kömək göstərilib.

Yığıncaqda qətiyyətlə və inamla bildirilib ki, rayon sakinləri respublikamızın ərazi bütövlüyü uğrunda Ali Baş Komandanın əmri ilə erməni işğalçılarına qarşı silaha sarılmağa hər an hazırdırlar.

Salman ALIĞLU,
“Respublika”.

UNEC Meksika universitetləri ilə əməkdaşlıq edəcək

Meksika Birləşmiş Ştatlarının ölkəmizdəki fəvqəladə və səlahiyyətli səfiri Xuan Rodrigo Labardini Flores UNEC-də olub.

Rektor, professor Ədalət Muradovla görüşdə UNEC-in xarici universitetlərlə əməkdaşlığından, o cümlədən ikili diplom, mübadilə proqramlarından bəhs olunub. UNEC-in beynəlxalq əlaqələrinin genişləndirilməsində maraqlı olduğunu bildirən rektor, Meksikanın aparcı universitetləri ilə birgə tədqiqatların aparılması, müəllim-tələbə mübadiləsi, MBA proqramı və digər istiqamətlərdə əməkdaşlıq etməyin hər iki tərəf üçün əhəmiyyətli olacağını vurğulayıb. Rektor UNEC Ekstern Mərkəzinin yarıdıldığına diqqət çəkərək, meksikalı tələbələrə burada təhsil almaqları üçün geniş imkanların mövcud olduğunu vurğulayıb.

Meksika hökumətinin Azərbaycanda əməkdaşlığa çox böyük önəm verdiyini bildiren R.Labardini iki ölkə arasındakı hərtərəfli dostluq və əməkdaşlıq münasibətlərinə toxunub. Səfir Azərbaycan və Meksika arasında bütün sahələrdə, o cümlədən elm və təhsil sahəsində əməkdaşlığın dərinləşdirilməsi məqsədilə qarşılıqlı fəaliyyətin, təcürbə mübadiləsinin əhəmiyyətini önə çəkib. Diplomata UNEC-də tələbələrə Meksika mövzusunda seminar keçəcəyini bildirdi və onlar üçün səfirlikdə istehsalat təcürbəsinin təşkil olunacağını qeyd edib.

Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə UNEC-lə Meksikanın aparcı universitetləri arasında əməkdaşlıq memorandumunun imzalanması barədə razılıq əldə olunub.

“Əcnəbi Diplomatlara üçün Xarici Siyasət Proqramı” adlı ixtisasartırma kursu başa çatıb



Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin nəzdində Beynəlxalq İnkişaf Yardım Agentliyinin (AİDA) və ADA Universitetinin əməkdaşlığı çərçivəsində Asiyalı və Afrikanın bir sıra ölkələrinin diplomatları üçün həyata keçirdikləri “Əcnəbi Diplomatlara üçün Xarici Siyasət Proqramı” adlı ixtisasartırma kursu başa çatıb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, kurs noyabrın 10-dan 30-dək davam edib. İxtisasartırma kursunda 16 ölkədən (Banqladeş, Cibuti, Çin, Efiopiya, Əfqanıstan, Fələstin, Keniya, Malayziya, Monqolustan, Mozambik, Myanmar, Nepal, Pakistan, Somali, Toqo və Yvetnam) diplomatlar iştirak ediblər.

Proqramda dünya siyasəti, beynəlxalq hüquq və təşkilatlar, iqtisadi



və enerji məsələləri, ictimai diplomatiya, liderliyin inkişafı və azərbaycanşünaslıq (Azərbaycanın tarixi, geosiyasəti, enerji diplomatiyası, nəqliyyat-tranzit infrastrukturunu, mədəniyyəti, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və s.) kimi mövzuları əhatə edən mühazi-

rələr, işçi seminarlar təşkil edilib.

Əcnəbi diplomatlar, həmçinin Milli Məclisdə, Xarici İşlər Nazirliyində, iqtisadiyyat Nazirliyində, Dövlət Neft Fondunda, “ASAN xidmət” mərkəzində, Səngəçal neft terminalında, Bakı Beynəlxalq Dəniz Ticarəti Limanında olublar.

Proqramın bağlanış mərasimində Azərbaycanın xarici işlər nazirinin müavini, ADA Universitetinin rektoru Hafiz Paşayev iştirakçılarla görüşüb, onlara proqramı müvəffəqiyyətlə bitirmələri üçün sertifikatlar təqdim edib. Əcnəbi diplomatlar proqram haqqında müsbət təəssüratlarını bölüşərək, Azərbaycanı yaxından tanımaqdan xüsusi məmnun olduqlarını və burada əldə etdikləri bilik və bacarıqları, təcrübənin onların gələcək fəaliyyəti üçün faydalı olacağını bildiriblər.

Qeyd edək ki, AİDA 2011-ci ildə təsis edilib. Agentliyin yaradılmasında məqsəd Azərbaycan Respublikası tərəfindən göstərilən beynəlxalq yardımların əlaqələndirilməsi, xarici ölkələr üçün humanitar və inkişafa yardım layihələrinin həyata keçirilməsidir.

AZƏRTAC

“Bölgələrdən bölgələrə” yaradıcılıq festivalına yekun vurulub

Noyabrın 30-da Cəlilabad rayonunda “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalının yekun tədbiri keçirilib.

Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev nazirliyin təşəbbüsü ilə cari ilin iyun-avqust aylarında reallaşan “Bölgələrdən bölgələrə” festivalının əhəmiyyətini yüksək qiymətləndirib. Qeyd edib ki, zəngin dövlətçilik ənənələrinə malik olan Azərbaycan xalqının mədəni irsinin təbliği, regionların mədəni potensialının nümayiş etdirilməsi, bölgələrarası mübadilənin genişləndirilməsi məqsədini daşıyan layihə geniş əks-səda doğurub.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə keçirilən “Bölgələrdən bölgələrə” yaradıcılıq



festivalı iyunun 25-dən avqustun 10-dək ardıcıl olaraq hər həftə Mədəniyyət Nazirliyinin 15 regional idarəsinin əhatə etdiyi şəhər və rayonlarda gerçəkləşdirilib. Yerli icra orqanlarının dəstəyi ilə reallaşan və ölkəmizin bütün regionlarının mədəni zənginliyini, sənətkarlıq irsini və incəsənətini bir festival meydançasında birləşdirən bu layihə yerli sakinlər və qonaqlar tərəfindən maraqla qarşılanıb.

Festivalın işinin təşkilinə



verdiyi dəstəyə görə Masallı, Oğuz və Sabirabad rayon icra hakimiyyətlərinin başçılarına, həmçinin regional idarələrin rəislərinə və festivalda fəal iştirak edən kollektivlərə Mədəniyyət Nazirliyinin fəxri fərmanları təqdim edilib.

“Bölgələrdən bölgələrə” festivalının yekun tədbirində folklor və rəqs kollektivlərinin, incəsənət ustalarının konsert proqramı nümayiş olunub.

Sonra tədbir iştirakçıları Cəlilabad Olimpiya Kompleksində xalq sənətkarlığı nümunələrinin, rəsmlərinin el işlərinin sərgiyarınmasına baxılıb.

Qeyd edək ki, “100 illik tariximiz” devisi ilə reallaşan “Bölgələrdən bölgələrə” festivalına iyunun 25-də Masallı şəhərində start verilib. Festival çərçivəsində respublikamızın 15 şəhər və rayonunda keçirilən tədbirlərdə nazirliyin regional idarələrinin hər biri öz guşə-cadırı ilə təmsil olunub.

AZƏRTAC

Silahlı sərhəd pozucuları zərərsizləşdirildi

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin mühafizəsinin təmin edilməsi sahəsində əməliyyat-axtarış və sərhəd mühafizə tədbirləri davam etdirilir.

2018-ci il noyabrın 29-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədinin silahlı şəxslər tərəfindən pozulmasına həsr edilmiş əsasən həmin istiqamətdəki sərhəd zastavalarının xidməti gücləndirilmiş, zəruri qabaqalıcı tədbirlər görülmüşdür.

Saat 19:10 radələrində Cəlilabad rayonunun Edişə kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində dövlət sərhədinin pozulması barədə daxil olmuş məlumat əsasında silahlı komandasına qaldırılaraq hadisə yerinə hərəkət etmiş, nəzarətsiz zolağında İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində ayaq izləri aşkar olunmuşdur.

Sərhəd pozucularının aşkarlanması və yoxalanması məqsədilə əlavə qüvvələr cəlb olunmaqla və xüsusi texniki vasitələrin imkanlarından istifadə edilməklə təxirəsalınmaz sərhəd axtarış tədbirləri həyata keçirilmiş, sərhədyanı yaşayış məntəqələri istiqamətində yollar sərhəd naryadları tərəfindən qapadılmış, qarşılıqlı əlaqədə olan hüquq-mühafizə orqanları məlumatlandırılmışdır.

Saat 21:25 radələrində sərhəd axtarışında olan sərhəd naryadı tərəfindən dövlət sərhədində qaraltı müşahidə edilmiş, həmin istiqamətdə 2 nəfər naməlum şəxsin qaçması aşkar edilmişdir. Sərhəd naryadının “Dayan” komandasına tabe olmayan sərhəd pozucuları tərəfindən sərhədçilərə qarşı avtomat silahdan atəş açılmış, cavab atəşi ilə sərhəd pozucularından biri sərəst atəşlə ayağından yaralananaraq hadisə yerində tutulmuşdur. Digər sərhəd pozucusu hadisə yerindən qaçmağa müvəffəq olmuşdur. Hadisə yerində 1 ədəd 7,62 mm çaplı AKM-74 markalı silah, 1 ədəd keçəgörmə cihazı, 1 ədəd mobil telefon aşkar olunmuşdur. Silahlı müqavimət zamanı sərhəd naryadına qarşı 20-dən yuxarı güllə atılmış, güllələrdən biri xidməti avtomobilə dəymiş, sərhədçilər arasında yaralanan və xəbərdar alan olmamışdır.



Yaralanmış sərhəd pozucusu Cəlilabad rayonunun mərkəzi xəstəxanasına təxliyə edilmiş və ona təcili tibbi yardım göstərilmişdir. Araşdırma zamanı saxlanılmış şəxsin 1976-cı il təvəllüdü Nəsir Şəhrazad Şekar olması müəyyən edilmişdir. Ş.Nəsir 20.09.2007-ci ildə Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən sərhəd pozucusu qismində tutulmuş, narkotik qaçaqçılıqlığı ilə əlaqədar törətdiyi cinayətlərə görə Azərbaycan Respublikasında azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş, 06.04.2014-cü ildə Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən “Astar” dövlət sərhədindən buraxılış məntəqəsində İran İslam Respublikasının müvafiq dövlət orqanlarına təhvil verilmişdir.

Ş.Nəsinin 2018-ci il iyunun 21-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti sahəsində silahlı cinayətkar dəstə tərəfindən dövlət sərhədinin pozulmasının qarşısı alınarkən sərhəd naryadına qarşı silahlı müqavimət göstərməklə çavuş Kurupov Rəzvan Məmməd oğlunu yaralamış şəxs olması da müəyyən edilmişdir.

Noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev hadisə yerində olmuş, çətin relyef və ağır hava şəraitində dövlət sərhədinin etibarlı mühafizəsinin təmin etmiş sərhədçilərə minnətdarlığını bildirmiş, silahlı sərhəd pozucularının aşkar edilərək zərərsizləşdirilməsində fərqlənmiş hərbi qulluqçulara təliff etmişdir.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi.

Rusiyanın xarici işlər naziri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini Milanda müzakirə edəcək

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ATƏT Xarici İşlər Nazirləri Şurasının (XİŞ) Milanda keçiriləcək iclasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə edəcək. Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) növbəti brifinqində XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirdi.

AZƏRTAC xəbər verir ki, M.Zaxarovanın sözlərinə görə, RF XİN-in başçısı ATƏT XİŞ-in dekabrın 6-7-də Milanda nəzərdə tutulan 25-ci iclasında iştirak edəcək.



O deyib: “Münaqişələrin, o cümlədən Ukraynanın şərqindəki, Dnestryanı bölgədəki, Dağlıq Qarabağdakı münaqişələrin nizamlanmasına kömək göstərilməsin-

de ATƏT-in səylərini, bu təşkilatın Balkanlarda fəaliyyətini və Cənubi Qafqazda sabitlik üzrə Cenevrə diskussiyalarında həmsədrliyini dəstəkləmək planlaşdırılıb”.

M.Zaxarova vurğulayıb ki, RF XİN-in başçısı ikitərəfli görüşlərə keçirəcək. Bu görüşlərdə Dağlıq Qarabağ problemi ətrafında müzakirələr aparılacaq. O deyib: “Dağlıq Qarabağ problemi daha konkret, təbii ki məcrada müzakirə ediləcək. Əlbəttə, orada da bu istiqamətdə hər hansı konkret addımlar və təkliflər nəzərdə tutula bilər”.

AZƏRTAC

GƏNCƏ



YENİ AZƏRBAYCAN PARTİYASININ (YAP) YARADILMASININ 26-CI, YAP GƏNCƏ ŞƏHƏR TƏŞKİLATININ YARADILMASININ 25-Cİ İLDÖNÜMÜ MÜNASİBƏTİLƏ KONFRANS

Gəncədə Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 26-cı, YAP Gəncə şəhər təşkilatının yaradılmasının 25-ci ildönümünü münasibətilə konfrans keçirilib. Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, YAP İcra katibinin müavini, millət vəkilii Siyavuş Novruzov, millət vəkili Rauf Əliyev, Musa Quliyev, Xanlar Fətəyev, Pərvin Kərimzadə, YAP Gəncə şəhər təşkilatının sədri, millət vəkilii Naqif Həməzəyev, qərb bölgəsinin YAP rayon təşkilatlarının sədriləri, partiya fəalları və KİV nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları ilk öncə partiyanın yaradıcısı, əbədiyaşar Heydər Əliyevin adını daşıyan mərkəzdə ümummilli liderin əzəmətli abidəsi önünə gül dəstələri düzərək əziz xatirəsinə böyük ehtiramla yad ediblər.

Konfransı giriş sözü ilə açan Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov YAP-ın yaradılmasının 26-cı, YAP Gəncə şəhər təşkilatının yaradılmasının 25-ci ildönümü münasibətilə partiya üzvlərini təbrik edib, ən xoş arzularını bildirdi. İcra başçısı qeyd edib ki, ölkənin bugünkü sürətli inkişafında, respublikanın beynəlxalq nüfuzunun artmasında, bütün sahələrdə əldə olunan tərəqqidə xüsusi rol malik olan Yeni Azərbaycan Partiyası ulu öndər Heydər Əliyevin ideyaları ilə yaşayır və inkişaf edir. İyirmi altı illik şərəfli tarixə malik YAP Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin daha da qüdrətlənməsi istiqamətində ciddi səylər göstərir və böyük uğurlara imza atır. Xalqın haqlı olaraq Heydər Əliyev partiyası adlandırdığı Yeni Azərbaycan Partiyası bundan sonra da Azərbaycanın qüdrətlənməsinə, dövlətçiliyimizin inkişafına xidmət edəcək, xalqın yeganə etimad ünvanı olaraq hakim siyasi təşkilat statusunu özündə saxlayacaq.

Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolundan, ulu öndər Heydər Əliyev siyasətinin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində qazanılan uğurlardan danışdı. Millət vəkili Musa Quliyev, Pərvin Kərimzadə, YAP Gəncə şəhər təşkilatının sədr müavini, AMEA-nın Gəncə Bölməsinin akademik katibi Fuad Əliyev, Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Əbiyev, YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, ADAU-nun rektoru, professor İbrahim Cəfərov çıxış edərək partiyanın keçdiyi şərəfli inkişaf yoluna nəzər saldı. YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həməzəyev çıxış edərək, ölkə Prezidenti cənab İlham Əliyevin sədri olduğu YAP-ın bu gün bizim qarşımızda xalqımıza, dövlətimizə sədaqətlə xidmət etmək, həyatda fəal olmaq və Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılmasında yaxından iştirak etmək kimi vəzifələr qoyduğunu diqqətə çatdırıb. Naqif Həməzəyev,

həmçinin bildirdi ki, 252 ərazi ilk partiya təşkilatında 42 112 nəfər partiya üzvünü birləşdirən YAP Gəncə şəhər təşkilatı da böyük inkişaf yolu keçərək, öz sıralarını daim genişləndirib, partiyanın proqram və prinsiplərinə uyğun olaraq qarşıya qoyulan vəzifələrin icrasını ləyaqətlə yerinə yetirib. Sevindirici haldır ki, təşkilatın üzvlərinin 56,3 faizini gənclər, 62,7 faizini isə qadınlar təşkil edir. Bütün bunlar YAP Gəncə şəhər təşkilatının üzvlərinin Yeni Azərbaycan Partiyasının sədri, ölkə Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşdiyinə, müstəqil Azərbaycanın çiçəklənməsi və tərəqqisi naminə əzmkarlıqla fəaliyyət göstərdiklərinin göstəriciləridir.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkilii Siyavuş Novruzov YAP Gəncə Şəhər təşkilatının 42 mininci ildönümü münasibətilə ADAU-nun tələbəsi Gülşən Nəbiyevaya təqdim edərək, milyonlarla insanın inam və etimad ünvanına çevrilən partiyanın sıralarında uğurla addımlamağı arzulayıblar.

VƏTƏNDAŞLARIN MÜRACİƏTLƏRİ OPERATİV HƏLLİNİ TAPIR

Payız və qış mövsümündə stabil işi təmin etmək qarşısında duran mühüm məsələlərdən biridir. Qış mövsümünün yaxınlaşması ilə bağlı əhalinin işi və qaza olan ehtiyacının ödənilməsi sahəsində həlli lazım problemlərin öyrənilməsi üçün ən uğurlu vasitə isə əhali ilə görüşlərin keçirilməsidir ki, bu da öz effektini vaxtında verir.



Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov bildirdi ki, ölkə Prezidenti cənab İlham Əliyevin göstərişi və tapşırıqlarına uyğun olaraq keçirilən səyyar qəbullaşın əsas məqsədi vətəndaşların problemlərini dinləmək, onları aradan qaldırmaqdır. Şəhər rəhbəri ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına uyğun olaraq Gəncədə aparılan geniş abadlıq-quruculuq işlərindən söz açaraq qeyd etdi ki, hazırda şəhərin 30-a yaxın küçəsinin asfalt örtüyü yenilənir, həmin ərazilərdə müasir işıqlandırma sistemi qurulur. Bununla yanaşı, 148 çoxmərtəbəli binanın dam örtüyünün dəyişdirilməsi işi də davam etdirilir.

Budəfəki görüşdə 25-ə yaxın sakinin şikayət və təklifləri dinlənilib. “Açıq mikrofon” şəraitində keçən qəbulda sakinlər öz problemlərini dilə gətirib. Səsləndirilən fikirlər arasında işlə təminat, qəzalı vəziyyətdə olan fərdi yaşayış evinin təmiri, diabet xəstələrinə dərman preparatlarının verilməsi kimi məsələlər üstünlük təşkil edib. Eyni zamanda qəbulda sosial evlərin inşası məsələsinə də toxunulub. Şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov bildirdi ki, Gəncədə sosial evlərin inşası gündəmdədir və bu prosesə növbəti ilin əvvəllərindən başlanılması planlaşdırılır.

Qəbulda səsləndirilən bir çox problemlər elə yerində öz həllini tapıb, bəzi məsələlərin qeydiyyata alınaraq araşdırılması üçün işə göstərişlər verilib.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun növbəti qəbulunda 40-a yaxın sakin iştirak edib. Səslənən müraciətlər arasında işlə təminat, fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin verilməsi, müləcə olunmaq üçün maddi yardımın ayrılması, ünvanlı sosial yardım almaq üçün köməklik göstərilməsi kimi məsələlər yer almışdır. Bununla yanaşı, podratçı şirkət tərəfindən qaz xətlərinin qeyri-peşəkər formada çəkilişi bəzi sakinlərin haqlı narazılığına səbəb olub. Vətəndaşları diqqətlə dinləyən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov səsləndirilən problemlərin həlli istiqamətində müvafiq tapşırıqlar verib. Bununla yanaşı, problemlə qaz xətlərinə yerində baxışın keçirilməsi və müvafiq qaydada tədbirin görülməsi üçün göstərişlər verilib.

Zabit XƏLİLOV,
“Respublika”.

Azərbaycanda Ukrayna ticarət evi



Son illər Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyəti sayəsində Azərbaycanla Ukrayna arasında iqtisadi, siyasi və digər sahələrdə yaradılan əlaqələr yüksələn xətlə inkişaf edir, uğurlu nəticələrə imza atılır. 2018-ci ilin iyun ayında Kiyev şəhərində Azərbaycan ticarət evinin yaranması bunun bariz nümunəsi ola bilər. Bir sözlə, ölkələrimiz arasında sıx əməkdaşlıq mövcuddur.

Bu günlərdə Bakının Nərimanov rayonunun ərazisindəki Salamzadə küçəsi 65 B ünvanında bayram təntənəsi duyuldu. Çoxsaylı qonaqlar, dost Ukraynanın Lvov, Truskavetski və digər şəhərlərdən ölkəmizə gələn nümayəndələr Azərbaycanda Ukrayna ticarət evinin yaranması ilə bağlı keçirilən tədbirdə yüksək əhval-ruhiyyə ilə iştirak etdilər.

Ticarət evinin gircəyinə vurulmuş Ukraynanın Azərbaycanı ticarət evi lövhəsi, əzəmətlə dəlgələn Azərbaycan və Ukrayna dövlətlərinin bayraqları mərasim iştirakçılarında xoş ovqat yaradırdı.

Tədbir giriş sözü ilə açan Ukraynanın Azərbaycanda səfiri Aleksandr Mişenko vurğuladı ki, Ukrayna və Azərbaycan dünyada dost ölkə kimi tanınırlar. Bu gün Azərbaycanda Ukrayna ticarət evinin yaradılması xalqımızın arasında razılıqla qarşılıqlı əməkdaşlığın dəyərlərini, Azərbaycan Avropanın inkişaf etmiş ölkələrindən birinə çevrilmişdir, demək olar ki, bütün sahələrdə yüksək dinamika müşahidə olunur. Azərbaycanda Ukrayna ticarət evinin yaradılması hər iki ölkə arasında ticarət əlaqələrinin genişlənməsinə imkan verəcək, iqtisadi potensialı gücləndirəcək.

Şair Fesih Alioğlu yaradıcılığının uğurları




Söz yarananın insana lütfü, bəlkə də ən böyük hədiyyəsidir. Bədi ədəbiyyat həyatın obrazlı inkişafı olsa da oxucu üçün bu heç də yəterli deyil. Demək ki, ədəbiyyatın məqsədi həm də insanın ruhuna və ürəyinə yol tapmaqdır. Tarix boyu türk dünyasında bizim belə görkəmli şair və yazıçılarımız çox olub və bu gün də həmin ədəbi ənənələr uğurla davam etdirilir.

Bəli yarıdıcı ədəbi simalardan biri də Türkiyənin Batman şəhərində doğulmuş, ömrünün 21 ilini Azərbaycan - Türkiyə dostluğuna və qardaşlığına həsr etmiş şair-publisist Fesih Alioğludur.

Fesih Alioğlu poeziyasının öz dəst-xətti var; canlı dildə, xalq üslubunda və məzmunca orijinal olan şeirləri oxucunun qəlbine rahatlıqla uydu tapan bir şairdir. Bu poeziyada həm sevinc var, həm kədər; həm vüsal var, həm həsrət, həm sevgi var, həm də nifrət.

Fesih Alioğlunun vətən mövzusunda şeirləri Azərbaycan-Türkiyə qardaşlığı, bu qədim coğrafiyanın təbiət-təpərvərliyi, yaradıcılığı və Azərbaycan poeziyasında sözün əsl mənasında çox sevilib-seçilən bir şair olduğunu vurğuladı.

Onu da qeyd edim ki, Fesih Alioğlu xeyriyyəçi kimi də tanınır və fəaliyyət göstərir. Şəhid ailələri ilə görüşlər keçirir, onların maddi və mənəvi dəstək olmur. Fesih bu xoş və firavan günlərinə üçün şahidlərə borclu deyir. Ona görə də Şəhid ailələrinə xüsusi sevgi, qayğı göstərmək hər birimizin vətəndaşlıq, insanlıq borcudur.



Fesih Alioğlunun yaxın vaxtlarda həm kitabı, həm də şeir diskisi işıq üzünə gələcəkdir. İki kitab müəllifi olan şair Fesih Alioğlu bu günə kimi çox sayda fəxri diplom, medal və müxtəlif mükafatlarla təltif olunub.

6 RAYON ÜZRƏ 159 ARIÇIYA 45320 MANAT SUBSİDIYA ÖDƏNİLƏCƏK

29 noyabr 2018-ci il tarixində Kənd Təsərrüfatı Nazirliyində arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladığı hər arı ailəsinə (pətəyə) görə subsidiyanın verilməsi üzrə Respublika Komissiyasının sədri, kənd təsərrüfatı nazirinin müavini İlham Quliyevin sədrliyi ilə növbəti iclas keçirilib.

Arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladığı hər arı ailəsinə (pətəyə) görə subsidiyanın verilməsi prosesində ictimai nəzarəti və şəffaflığı təmin etmək məqsədilə Respublika Komissiyasının iclasında Azərbaycan Arıçılar Assosiasiyasının nümayəndələri də iştirak ediblər. İclasda rayon (şəhər) komissiyalarından daxil olan sənədlərə baxılıb, 159 arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladığı hər arı ailəsinə (pətəyə) görə 45320 manat məbləğində subsidiyanın verilməsi barədə qərarlar qəbul edib.

Nəriman CAVADOV, "Respublika".

Qadir ASLAN, "Respublika".

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzi tərəfindən 2019-cu il üzrə dövlət büdcəsi vəsaiti hesabına Səhiyyə Nazirliyinin təbii və tibbi vasitələrin satılmasına dair 2019-cu ilin üzrə 6 - Xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Programına uyğun nəzərdə tutulmuş dərman vasitələrinin satın alınması.

Lot 1 - 2016-2020-ci illər üçün Hemofiliya xəstələri üzrə Tədbirlər Programına uyğun nəzərdə tutulmuş dərman vasitələrinin satın alınması.

Lot 2 - Xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Programına uyğun nəzərdə tutulmuş dərman vasitələrinin satın alınması.

Lot 3 - Xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Programına uyğun hemodializə istifadə olunan tibbi təyinatlı vasitələrinin satın alınması.

Lot 4 - Narkoz, narkotik analgetiklər, miorelaksantlar, qıcolmanın və parkinsonizm müalicəsi üçün dərman vasitələri, psixotrop dərman vasitələri o cümlədən, antidepressantlar, anksiolitiklər, neyroleptiklərin və s. satın alınması.

Lot 5 - Yolcu xəstəliklərin immunoprofilaktikmasına dair Tədbirlər Programına uyğun nəzərdə tutulmuş vaksinsin satın alınması.

Lot 6 - Tibbi immunobioloji preparatların (vaksinsin, diaqnostik maddələr, zərərblər) satın alınması.

Lot 7 - Dezinfeksiya, dezinfeksiya və deratizasiya vasitələrinin satın alınması.

Lot 8 - Müalicə-profilaktik müəssisələrinin təminatı üçün ümumi təyinatlı kimyəvi maddələr, reaktivlər, reagentlər, testlər, test-dəstlər, qidalı mühitlər, laboratoriya analizləri üçün diaqnostika vasitələri və qabları satın alınması.

Lot 9 - İmtiyazlı qruplara daxil olan xəstələrin təminatı üçün dərman vasitələrinin satın alınması.

Lot 10 - Qanın, qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına dair Dövlət Programına uyğun nəzərdə tutulmuş tibbi təyinatlı vasitələrin satın alınması.

Lot 11 - Şəkarli diabet üzrə Dövlət Programına uyğun nəzərdə tutulmuş dərman və tibbi təyinatlı vasitələrin satın alınması.

Lot 12 - Azərbaycan Respublikasında HIV/AIDS-in qarşısının alınması və onunla mübarizə məqsədi ilə nəzərdə tutulmuş testlər və reaktivlərin satın alınması.

Lot 13 - Müalicə-profilaktik müəssisələrinin təminatı üçün zəruri olunan sarğı materialları və tibbi təyinatlı vasitələrin satın alınması.

Lot 14 - Müalicə-profilaktik müəssisələrinin təminatı üçün zəruri dərman vasitələrinin satın alınması.

Lot 15 - Tibbi tibbi qazının satın alınması.

Lot 16 - Şüa diaqnostikada istifadə olunan pilyonklar, vasitələr və digər diaqnostik məhsulların satın alınması.

Lot 17 - Vərəmlə mübarizə üzrə tədbirlər programına uyğun nəzərdə tutulmuş dərman və diaqnostik vasitələrin satın alınması.

Lot 18 - Xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Programına uyğun periton dializində istifadə olunan dərman və tibbi təyinatlı vasitələrin satın alınması.

Lot 19 - Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair Dövlət Programına uyğun nəzərdə tutulmuş dərman və tibbi təyinatlı vasitələrin satın alınması.

Lot 20 - Ana və uşağın sağlamlığının qorunması üzrə Dövlət Programına uyğun nəzərdə tutulmuş dərman və tibbi təyinatlı vasitələrin satın alınması.

Lot 21 - 2017-2021-ci illər üçün qanın bədxassəli xəstəlikləri ilə mübarizə üzrə Tədbirlər Programına uyğun nəzərdə tutulmuş dərman və tibbi təyinatlı vasitələrin satın alınması.

Lot 22 - 2017-2021-ci illər üçün qanın bədxassəli xəstəlikləri ilə mübarizə üzrə Tədbirlər Programına uyğun nəzərdə tutulmuş reaktivlərin satın alınması.

Lot 23 - 2016-2020-ci illər üçün Hemofiliya xəstələri üzrə Tədbirlər Programına uyğun nəzərdə tutulmuş reaktivlərin satın alınması.

Lot 24 - Şəkarli diabet üzrə Dövlət Programına uyğun nəzərdə tutulmuş uşaqlarda insulin yeritmək üçün pompa məsrəflərinin satın alınması.

Lot 25 - Şəkarli diabet üzrə Dövlət Programına uyğun nəzərdə tutulmuş özünənezarət vasitələrinin (striplərin) satın alınması.

Lot 26 - Dayaq-hərəkət sistemi endoprotezlərinin satın alınması.

Lot 27 - Kardiocerrahiyyədə və bəzi spesifik sahələrdə istifadə olunan dərman vasitələrinin satın alınması.

Lot 28 - Toksikoloji laboratoriya üçün kimyəvi maddələr, reaktivlər, reagentlər, testlər, laboratoriya qablarının satın alınması.

Lot 29 - Respublika GEM, TAUN və Patoloji anatomiya birliyi üçün kimyəvi maddələr, reaktivlər, reagentlər, testlər, test-dəstlər, qidalı mühitlər, laboratoriya analizləri üçün diaqnostika vasitələri və qabları satın alınması.

Lot 30 - Laborator qan qazı analizatorları və sitometriya üçün kimyəvi maddələr, reaktivlər, reagentlərin satın alınması.

İddiaçılar öz tender təkliflərini bütün zəruri vergi və rüsumları nəzərə almalıdır.

Tender təklifləri "bal" sistemi üsulu ilə qiymətləndiriləcəkdir. üstünlük veriləcək meyarlar: ən səmərəli qiymət, yüksək keyfiyyət və qrafikə uyğun malların təhvil verilməsi.

Malları təchizat qrafiki 01.02.2019-cu ildən 31.12.2019-cu il tarixədə kimi nəzərdə tutulmuşdur.

Təndere iştirak etmək istəyənlər 08 yanvar 2019-cu il saat 17:00 tarixədə kimi aşağıdakı sənədləri təqdim etməlidirlər.

- Tender prosedurunda iştirak etmək üçün yazılı müraziət;
- İştirak haqqının ödənilməsi barədə bank sənədi;
- İddiəçinin son bir ildəki maliyyə vəziyyəti barədə bank arayışı;
- İddiəçinin hüquqi statusunu təsdiq edən sənədlər;
- Qeydiyyatdan keçdiyi ölkə, qeydiyyatlı şəhadətnaməsinin, nizamnaməsinin, lisenziyanın notarial təsdiq olunmuş surətləri, hüquqi ünvanı və bank rekvizitləri;
- İddiəçinin potensial imkanlarının olması haqqında arayışı;
- Müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödəmələrə baxılıb, 159 arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladığı hər arı ailəsinə (pətəyə) görə 45320 manat məbləğində subsidiyanın verilməsi barədə qərarlar qəbul edib.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (esli və surət) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).

Bəhramtəpə Hidroqovşağının İstismarı İdarəsi AÇIQ TENDERƏ DƏVƏT EDİR

Əlaqələndirici şəxs: M.Q.Naqiyev, tel.: (02124) 2-12-00 əlaqələndirici.

ZURABİŞVİLİ: MƏQSƏDİM GÜRCÜSTANI Aİ VƏ NATO-YA ÜZV ETMƏK DİR

Lot-1. Əsaslı və cari təmir işlərinin yerinə yetirilməsi məqsədilə mal-materialların satın alınması.

Lot-2. Maşın və mexanizmlər üçün ehtiyat hissələrinin satın alınması.

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış ikitəqdim edilmiş yazılı surətdə təqdim etsinlər.

Təklifin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük verilməlidir: yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi, maliyyə vəziyyəti.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımı texniki və maliyyə imkanlarına malik olmalıdırlar.

Təndere iştirak etmək istəyənlər hər lot üzrə 30 manat məbləğində iştirak haqqı göstərilməsinə baxılmırsa, o zaman Azərbaycan dilində tərtib edilmiş şərtlər toplusunu İmişli rayonu, Qaradonlu kəndi ünvanında yerləşən Bəhramtəpə Hidroqovşağının İstismarı İdarəsindən

ZURABİŞVİLİ: MƏQSƏDİM GÜRCÜSTANI Aİ VƏ NATO-YA ÜZV ETMƏK DİR

Salome Zurabişvili Avratlantika inteqrasiyası məsələsində Gürcüstanın ən fəal prezidentini olmaq niyyətindədir. "Trend" agentliyinin məlumatına görə, bunu yeni seçilmiş prezident "BBC"yə müsahibəsində qeyd edib.

Salome Zurabişvilinin sözlərinə görə, prezident qismində o, beynəlxalq siyasət sahəsində aktiv fəaliyyət göstərəcək.

Salome Zurabişvili Avratlantika inteqrasiyası məsələsində Gürcüstanın ən fəal prezidentini olmaq niyyətindədir. "Trend" agentliyinin məlumatına görə, bunu yeni seçilmiş prezident "BBC"yə müsahibəsində qeyd edib.

Salome Zurabişvilinin sözlərinə görə, prezident qismində o, beynəlxalq siyasət sahəsində aktiv fəaliyyət göstərəcək.

Salome Zurabişvili Avratlantika inteqrasiyası məsələsində Gürcüstanın ən fəal prezidentini olmaq niyyətindədir. "Trend" agentliyinin məlumatına görə, bunu yeni seçilmiş prezident "BBC"yə müsahibəsində qeyd edib.

Salome Zurabişvilinin sözlərinə görə, prezident qismində o, beynəlxalq siyasət sahəsində aktiv fəaliyyət göstərəcək.

DÜNYA BUGÜN

FAKTLAR, HADİSƏLƏR, ŞƏRHLƏR

G 20 LİDERLƏR SAMMİTİ ÖZ İŞİNƏ BAŞLADI

Argentinanın paytaxtı Buenos-Ayresdə iki gün davam edəcək "G 20" liderlərinin sammiti öz işinə başlayıb. Bu barədə "TRT" telekanalı xəbər verib.

Məlumatə görə, sammitin sədri və Argentinanın prezidenti Mauritsio Makri tədbirin keçiriləcəyi Kosta Salquero sərgi salonunda qonaqları qarşılayıb.

Qarşılaşma mərasimindən sonra liderlər mətbuata qapalı keçirilən "Ədalətli və daimi gələcək" adlı iclasa toplanıb. Argentina prezidentini aqil niyyətli söyləyib.

Üç sessiyadan ibarət sammitin birinci toplantısı "İlk növbədə insanlar: global iqtisadiyyat, əmək həyatının gələcəyi və iştirakçı gücləndirilməsi" mövzusunda olacaqdır.

Birinci sessiyadan sonra ikitərəfli danışıqlar aparacaq liderlər daha sonra Argentinanın tarixi "Teatro Colon"da keçirilən tədbirə qatılacaqlar.

Eyni zamanda, bildirilir ki, sammitin ikinci - sonuncu günü tədbir iştirakçıları "Konsensus təşkil etmək: davam edən inkişaf və iqlim" adlı görüşdə iştirak edəcəklər.

Saat yarım davam etməsi nəzərdə tutulan toplantıdan sonra sammitin üçüncü və son iclası—"İmkanlı qazanma: infrastruktur, enerji və daimi ərzaq" başlığı altında keçiriləcəkdir.

Zirvə toplantısı "G20" Liderlər Bəyannaməsinin imzalanması, Yaponiya baş naziri Sindzo Abeya "G20 2019" təqdimatı və Argentinanın prezidenti Mauritsio Makrinin yekun çıxışı ilə sona çatacaqdır.

Dünyanın dörd bir yanından üç mindən çox jurnalistin izlədiyi sammitdə 19 dövlət başçısı və aralarında Avropa İttifaqından da nümayəndələrin yer aldığı 15 min nəfər iştirak edir.

ZURABİŞVİLİ: MƏQSƏDİM GÜRCÜSTANI Aİ VƏ NATO-YA ÜZV ETMƏK DİR

Salome Zurabişvili Avratlantika inteqrasiyası məsələsində Gürcüstanın ən fəal prezidentini olmaq niyyətindədir. "Trend" agentliyinin məlumatına görə, bunu yeni seçilmiş prezident "BBC"yə müsahibəsində qeyd edib.

Salome Zurabişvilinin sözlərinə görə, prezident qismində o, beynəlxalq siyasət sahəsində aktiv fəaliyyət göstərəcək.

Gürcüstanın yeni seçilmiş prezidenti deyib: "Növbəti 6 il Avropa, Avropa İttifaqı və NATO istiqamətində hərəkət edən Gürcüstan üçün çox vacib olacaqdır. Bu müddət ərzində biz bu hədəflərə mümkün qədər çox yaxınlaşmalıyıq. Mən bu məsələdə ən fəal prezident olacağam. Mənim əsas məqsədim Vayra Vike-Freyberqanın Latviya ilə etdiyi kimi, Gürcüstanı AI və NATO-ya aparacağıdır".

Eyni zamanda, Salome Zurabişvili hesab edir ki, hazırda Rusiya ilə münasiblərin normallaşdırılması zamanı deyil.

"Nə qədər ki, Rusiya özünü indiki kimi aparır, bütün bunların bizim indi əməkdaşlığa gedə biləcəyimizi ehtiva etdiyini düşünmürəm", - deyər Salome Zurabişvili bildirib.

Bununla yanaşı, yeni seçilmiş prezidentin sözlərinə görə, Gürcüstan Avropayönlü mövqə tutduğundan Qərb Rusiya ilə dialoqa başlayacağı təqdirdə, o da kənarda qalmayacaqdır.

Məlumat üçün qeyd edək ki, müstəqil namizəd Salome Zurabişvili Gürcüstanda keçirilən prezident seçkilərinin ikinci turunda 59,52 faiz səs toplayaraq qalib gəlib. Yeni prezidentin andıçmə mərasimi dekabrın 16-da baş tutacaqdır.

ABŞ NÖVBƏTİ DƏFƏ İRANI HƏDƏLƏDİ

ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Brayan Huk İranın ABŞ-ın regiondakı mənəfətlərini hədəf götürəcəyini təqdirdə bu ölkəyə qarşı hərbi müdaxilə etmək üçün tərdüdd etməyəcəklərini bildirib. Bu barədə "TRT" telekanalı məlumat yayıb.

Verilən xəbərə görə, Brayan Huk Vaşinqtonda keçirilən "İran rejiminin addından döyüşən qruplara silah dəstəyi və davam edən raket prosesi" başlığı yığıncaqda İranın bölgədəki fəaliyyətinə münasibət bildirib.

Brayan Huk İran adına döyüşən qrupların Yəməni, Əfqanıstan, İraq və Səudiyyə Ərəbistanında İrana aid silahlardan istifadə etdiklərini ifadə edərək, İran təhdidinin artdığını və vəziyyətdə müdaxilə edilməyəcəyi təqdirdə bölgədə gərginliyin artacağını vurğulayıb.

Eyni zamanda, Brayan Huk "İranın dünyəvi səviyyədə terrora verdiyi dəstəyin" artdığını və regional sabitliyə zərər verdiyini bildirib.

ABŞ-ın xüsusi nümayəndəsi Brayan Huk İranın dəstəklədiyi qrupların Bəsrə və İraqdakı ABŞ konsulluqlarına hücum təşkil etməsinə toxunaraq bildirib ki, İran ABŞ-ın bölgədəki maraqlarına hücum etsə, hərbi cavab verməkdə tərdüdd etməyəcəklər.

Bununla yanaşı, Brayan Huk prezident Donald Tramp administrasiyasının Yaxın Şərqdəki hədəfinin "ABŞ-ın müttəfiqlərinin İrana qarşı mövqə tutmasına getirib çıxarmış olduğunu" bildirib.

İranın 2007-ci ildən bəri Əfqanıstanda "Taliban" qruplaşmasının silah dəstəyi verdiyini ifadə edən Brayan Huk rəsmi Tehranın "terrora dəstəyini" davam etdirəcəyi təqdirdə daha çox sanksiya ilə üzvləşəcəyini vurğulayıb.

Telefon qovşaqlarının adları dəyişdirilib

“Bakı Telefon Rabitəsi” MMC-nin strukturuna daxil olan Telefon qovşaqları hazırda Rabitə Xidmətləri Mərkəzləri adı altında xidmət göstərir.

Belə ki, Yasamal Telefon Qovşağı - 1 sayılı Rabitə Xidmətləri Mərkəzi, Xətai Telefon Qovşağı - 2 sayılı Rabitə Xidmətləri Mərkəzi, Nizami Telefon Qovşağı - 3 sayılı Rabitə Xidmətləri Mərkəzi, Sabunçu Telefon Qovşağı - 4 sayılı Rabitə Xidmətləri Mərkəzi, Xəzər Telefon Qovşağı - 5 sayılı Rabitə Xidmətləri Mərkəzi, Qaradağ

Telefon Qovşağı - 6 sayılı Rabitə Xidmətləri Mərkəzi kimi fəaliyyətini davam etdirir.

Məlumat üçün bildirik ki, “Bakı Telefon Rabitəsi” MMC-nin şəbəkəsində mövcud olan 200-dən çox böyük və kiçik tutumlu ATS-lər vasitəsi ilə Rabitə Xidmətləri mərkəzlərində müxtəlif növ telekommunikasiya xidmətləri göstərilir, eyni zamanda, bu xidmətlər üzrə sənədləşdirmə və ödənişlərin qəbulu həyata keçirilir.

Qeyd edək ki, 2017-ci ilin 19 iyul tarixində “Bakı Telefon



BAKİ TELEFON RABİTƏSİ
MƏHDUD MƏSULİYYƏTLİ CƏMIYYƏTİ

1 SAYLI RABİTƏ XİDMƏTLƏRİ MƏRKƏZİ

Rabitəsi” İstehsalat Birliyi (BTRİB) yenidən təşkil olunaraq “Bakı Telefon Rabitəsi” MMC-yə çevrilib.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bildirişi

Müdafiə Nazirliyində 07.12.2018-ci il tarixdə hərbi hissələrin 2019-cu il üçün Azərbaycan Respublikası və Rusiya Federasiyasında dərc olunan qəzet və jurnalların satın alınması üçün keçiriləcək açıq tenderdə iştirak etmək üçün yetər sayda ərizə təqdim olunmağına görə “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən baş tutmamış hesab olunur.

Müdafiə Nazirliyinin Tender Komissiyası.

AZƏRBAYCANIN BÜTÖVLÜYÜ, MÜSTƏQİLLİYİ VƏ TƏRƏQQİSİ

RESPUBLİKA

REKLAM VƏ ELAN XİDMƏTİ

441-20-23

“AQROLİZİNQ” AÇIQ SƏHMDAR CƏMIYYƏTİN AÇIQ TENDER ELANI

Tenderin predmeti:
Lot-1 "32 ədəd 175 a.q. gücdə taxilyiğan kombayn xirdalayıcı ilə satılınması"
Lot-2 "20 ədəd 185 a.q. gücdə taxilyiğan kombayn xirdalayıcı ilə satılınması"
Lot-3 "40 ədəd 152 a.q. gücdə taxilyiğan kombayn xirdalayıcı ilə satılınması"
Lot-4 "20 ədəd 180 a.q. gücdə taxilyiğan kombayn xirdalayıcı ilə satılınması"
Lot-5 "30 ədəd 160 a.q. gücdə taxilyiğan kombayn xirdalayıcı ilə satılınması"
Lot-6 "8 ədəd 155 a.q. gücdə taxilyiğan kombayn xirdalayıcı ilə satılınması"

Tenderin qalibi olmuş iddiaçılar texnikalan İnkokoters-2010 DDP şərtlə "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin Təchizat bazalarına təhvil verilməlidir. Tender iştirakçılarına təklif edilir ki, "Dövlət Satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, öz təkliflərini mühürlənmiş, imzalanmış, ikiqat bağlamada yazılı surətdə təqdim etsinlər. Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük verilməlidir: aşağı qiymət, müqavilənin yerinə yetirilmə müddəti və şərtlər toplusunda digər qiymətləndirmə üçün tələb olunan tələblərə uyğunluq.

"Aqrolizinq" ASC qarşısında yerinə yetirilməmiş və ya lazımı səviyyədə yerinə yetirilməmiş öhdəlik olan fiziki və hüquqi şəxslər bu tenderdə iştirak edə bilməzlər. Maraqlananlar tenderlə əlaqədar əlavə məlumat almaq üçün əlaqələndirici şəxsə müraciət edə bilərlər. **Əlaqələndirici şəxs: Məmmədli Günay Seyidlə qızı Ünvan: Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Bünyadov küçəsi, 12**
Tel.: 425-62-18; Faks: 425-64-27;
E-mail: me.gunay@aqrolizinq.gov.az

Tenderin əsas şərtlər toplusu Azərbaycan Respublikasının dövlət dilində tərtib olunur. Zərurət olduqda beynəlxalq ticarətdə istifadə edilən dillərin birinə tərcümə oluna bilər. Maraqlananlar əsas şərtlər toplusunu Lot-1 üzrə 2000.00 manat, Lot-2 üzrə 1000.00 manat, Lot-3 üzrə 2000.00 manat, Lot-4 üzrə 1000.00 manat, Lot-5 üzrə 2000.00 manat, Lot-6 üzrə 500.00 manat məbləğində iştirak haqqını ödədikdən sonra yuxarıda göstərilən ünvanından ala bilərlər. İddiaçılar iştirak haqqını aşağıdakı hesaba köçürə bilərlər.

TENDER KOMİSSİYASI.

ELAN

Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Qusar rayonu ərazisində yerləşən Şimal Ərazi Baş Gömrük İdarəsi Xaçmaz Gömrük Terminalı və anbarlarının giriş və çıxış hissələrində avtomobil yolunun təmiri işlərinin kotirovka sorğusu üsulu ilə satın alınmasını həyata keçirir. Maraqlanan təşkilatlar (012) 404-22-00 (daxili nömrə-0213) nömrəsi ilə əlaqə saxlaya bilərlər. Kotirovkalar sorğusunda iştirak etmək üçün sənədlər 05 dekabr 2018-ci il saat 17:00 tarixinədək qəbul olunur. Ünvan: Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar pr.2.

Tender Komissiyası.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən 2019-cu il üçün “ASAN xidmət” mərkəzlərində avadanlıqlara (havalandırma, generator, UPS və s.) texniki dəstək xidmətinin göstərilməsi üçün 23.10.2018-ci il tarixdə elan olunmuş açıq tender üzrə iştirakçı sayı 3(üç)-dən az olduğu üçün sənədlərin qəbulu 17.12.2018-ci il tarixə, tender təklifi və bank təminatının təqdim olunması 24.12.2018-ci il tarixə qədər uzadırlar.

Zərflərin açılışı 25.12.2018-ci il tarixdə, saat 12:00-da Ak. Həsən Əliyev prospekti 36-da baş tutacaqdır.

Maraqlanan təşkilatlar 444 74 44 (daxili: 24 53) telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər. Sənədlər Ak. Həsən Əliyev prospekti 36 ünvanında qəbul olunur.

Əlaqələndirici şəxs: *Kamal Səfərov*.

Tender Komissiyası.

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti AÇIQ TENDER ELAN EDİR

Tender 2 lot üzrə keçirilir:
Lot-1 - "Güzəştli Mənzil" Sistemimizin informasiya təhlükəsizliyi üzrə həllinin, texniki dəstək xidmətinin və tələb olunan program təminatlarının satın alınması;
Lot-2 - "Güzəştli Mənzil" Sisteminin verən-lər bazası üçün zəruri lisenziyaların satın alınması.
Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini imzalanmış, mühürlənmiş, ikiqat bağlamada, yazılı surətdə təqdim etsinlər. Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük verilməlidir: aşağı qiymət, iddiaçının ixtisas göstəricilərinin adekvatlığı işlər üzrə uyğunluq, kadr imkanları, iş təcrübəsi və müqavilənin ən qısa müddət ərzində icrası.
Tender predmeti haqqında etraflı məlumat tenderin əsas şərtlər toplusunda verilir. Maraqlananlar tenderin əsas şərtlər toplusunu (Azərbaycan dilində hazırlanmış) tenderdə iştirak etmək üçün yazılı müraciət edib qeydiyyatla əlaqələndirici şəxsə (Lot-1 üzrə 2019-cu il saat 18.00-a qədər Lankoran şəhəri, Yuxarı Xanbulançay Hidroqovşağı İstisman İdarəsinə təqdim edilməlidir).
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçının təklifi 22 yanvar 2019-cu il saat 15.00-da yuxarıda göstərilən ünvanında açıqlacaqdır.
İddiaçının səlahiyyətli nümayəndələri iştirak edə bilər.
Bu barədə məlumat www.tender.gov.az internet saytına yerləşdirilmişdir.

1. Tenderdə iştirak etmək üçün ərizə;
2. İştirak haqqının ödənilməsinə təsdiq edən bank sənədli;

Tender Komissiyası.

Bakı Dövlət Universiteti

KOTİROVKA SORĞUSU ELAN EDİR

1. İdarənin xərcləri
2. Tədris binalarının auditoriyaları və otaqlar üçün cari təmir-inşaat materiallarının alınması
3. BDU-nun auditoriyaları üçün partaların alınması
4. Quba TTİM-də əsaslı təmir işlərinin aparılması
5. Universitetin ərazisində abadlaşdırma işlərinin aparılması
6. BDU-nun nəşriyyatına bir bığaqlı kağızkesən avadanlığının alınması
Kotirovkalar sorğusunda iştirak etmək üçün sənədlər 05.12.2018-ci il tarixinədək qəbul olunur. Maraqlanan təşkilatlar (012) 510 - 08 - 23 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.
Ünvan: *Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov 23.*

Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti

1. Digər nəqliyyat avadanlığı;
2. Digər maşın və avadanlıqların;
3. Inventarların alınması;
4. Mətbəə xərclərinin

kotirovkalar sorğusu üsulu ilə satın alınmasını həyata keçirir. Maraqlanan təşkilatlar (012) 594 17 26 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər. Kotirovkalar sorğusunda iştirak etmək üçün sənədlər 04 dekabr 2018-ci il saat 11:00 tarixədək qəbul olunur.
Ünvan: *Bakı şəhəri, Salatin Əsgərova 85 Əlaqəli şəxs: Tender Komissiyası.*

Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti

1. Dəftərxana və təsərrüfat xərcləri; kotirovkalar sorğusu üsulu ilə satın alınmasını həyata keçirir. Maraqlanan təşkilatlar (012) 594 17 26 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər. Kotirovkalar sorğusunda iştirak etmək üçün sənədlər 07 dekabr 2018-ci il saat 10:00 tarixədək qəbul olunur.
Ünvan: *Bakı şəhəri, Salatin Əsgərova 85 Əlaqəli şəxs: Tender Komissiyası.*

Azərbaycan Respublikasının Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyində 27 noyabr 2018-ci il tarixdə kotirovka sorğusu metodu ilə mətbəə və çap məhsullarının və qurğulara texniki xidmətlərinin satın alınması ilə əlaqədar satınalma məsuliyyətlərinin qalibləri "LOTUS CO" MMC və "AZ AVS" MMC olmuşdur.

MÜSTƏQİL AUDİTORUN HESABATI

“Beyleqan-Taxil” ASC-nin rəhbərliyinə
Rəy
Mən, “Beyleqan-Taxil” ASC-nin 31 dekabr 2017-ci il tarixinə maliyyə vəzifələrinin hesabından, məcmu gəlirlər hesabından, kapitalda dəyişikliklər hesabından və göstərilən tarixdə başa çatmış il üçün pul vəsaitlərinin hərəketi hesabından, habelə uqot siyasətinin əhəmiyyətli prinsiplərinin qısa təsviri də daxil olmaqla maliyyə hesabatlarına edilən qeydlərdən ibarət maliyyə hesabatlarının auditini aparmışam.
Hesab edirəm ki, cəmiyyətin mühasibat uçotu milli mühasibat uçotuna tam uyğun şəkildə aparılmışdır. Hesabatımızın “Şərti rəy üçün əsaslar” bölməsində əks etdirilən məsələlərin nəticəsi istisna olmaqla maliyyə hesabatları cəmiyyətin 31 dekabr 2017-ci il tarixinə maliyyə vəzifələrini, habelə maliyyə nəticələrini və göstərilən tarixdə başa çatan il üçün pul vəsaitlərinin hərəketini Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq bütün əhəmiyyətli aspektlərdə düzgün və ədalətli təsvir və təsəvvür vardır.

Rəy üçün əsaslar
Mən, auditori Beynəlxalq audit standartlarına uyğun aparmışam. Mən, Azərbaycan Respublikasındakı maliyyə hesabatlarının auditinə aid olan etik normaların tələblərinə uyğun olaraq cəmiyyətdən əsli deyəlim və mən digər etik öhdəliklərimi bu tələblərə uyğun yerinə yetirmişəm. Mən hesab edirəm ki, əldə etdiyim audit sübutları rəyimi əsaslandırmaq üçün yetərli və münasibdir.
Maliyyə hesabatlarına görə rəhbərliyin və iqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslərin məsuliyyəti

Rəhbərlik maliyyə hesabatlarının IFRS (Beynəlxalq Maliyyə Hesabatları Standartlarına) uyğun olaraq hazırlanmasını və düzgün təqdim edilməsinə və rəhbərliyin fikrinə dələduzluq və ya səhvlər nəticəsində əhəmiyyətli təhrif olmadığı maliyyə hesabatlarının hazırlanmasına imkan verən zəruri daxili nəzarət sisteminin təşkiline görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarının hazırlıqda rəhbərlik cəmiyyətə ləğv etmək və ya işini dayandırmaq niyyətində olmadığını, yaxud bunu etməkdən başqa münasib alternativ olmadığını, rəhbərlik cəmiyyətinin fəaliyyətə qayıtmaq qabiliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda fəaliyyətə aid olan məsələlər haqqında məlumatları açıqlanmasına və mühasibat uçotunun fəaliyyətə qayıtması qabiliyyətinin istifadə edilməsinə görə məsuliyyət daşıyır.

İqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslər cəmiyyətin maliyyə hesabatlarının verilmə prinsiplərinə nəzərətə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarının auditinə görə məsuliyyəti
Mənim məqsədim maliyyə hesabatlarında bir tam kimi, dələduzluq və ya səhvər nəticəsində əhəmiyyətli təhriflərin olub-olmadığına dair kafi əminlik əldə etmək və rəyimi dəlillərlə əsaslandırmaq deməkdir. Kafi əminlik əminliyin yüksək dərəcəsi deyildir, lakin o zamanət vəmirmir ki, əhəmiyyətli təhrif mövcud olub, BAs-lara uyğun olaraq aparılmış audit onun hehəmə aşkarlayır. Təhriflər dələduzluq və ya səhvər nəticəsində yarana bilər və ayrılıqda, yaxud məcmu olaraq istifadəçilərin belə maliyyə hesabatları əsasında qəbul etdikləri iqtisadi qərarlarına təsir etmə ehtimalı olduğu halda, əhəmiyyətli hesab edilirl.

Auditorlar Palatasının
Sərbəst Auditor
28.02.2018-ci il.

Ş.R.HÜSEYNOV.

Yardımlı rayon aqrar islahat komissiyasının 27 noyabr 1997-ci il tarixli 1/11 nömrəli qərarı ilə Alar kənd sakini Əbülhəsənov Fəxrəddin Həsən oğluna verilmiş Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı (JN 131; KOD 80402018) itdiyi üçün etibarsız sayılır.

Ramazanov Sədyar Prim oğlunun adına Quba rayon Hərbi Komissarlığı tərəfindən 23 avqust 2014-cü il tarixdə verilmiş 082901 sayılı Mühərribə Veteranı vəsiqəsi itdiyi üçün etibarsız sayılır.

Həmidova Nigar Əmir qızının adına Nərimanov rayon Hərbi Komissarlığı tərəfindən 25 may 1998-ci il tarixində verilmiş 020200 sayılı Mühərribə Veteranı vəsiqəsi itdiyi üçün etibarsız sayılır.

Abşeron r-nu XDS İK-nin 64 nömrəli 11.04.1991-ci il tarixli qərarına əsasən mərhum Cəfərov Yaqar Soltan oğlu adına Xəzər r-nu, Buzovna qəsəbəsində fərdi yaşayış evinə verilmiş Qeydiyyat vəsiqəsi və texniki pasport itdiyi üçün etibarsız sayılır.

Satınalan təşkilat: Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti. Bildiriş. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti, Haçıqabul rayonunda, "Pir Hüseyn xanəgahı" abidəsində bərpə-gücləndirmə işlərinin aparılmasına üçün layihə-smeta sənədlərinin hazırlanması üzrə kotirovka sorğusu üsulu ilə satınalma həyata keçirir. Maraqlanan təşkilatlar (012) 489 08 20 nömrəsi ilə əlaqə saxlaya bilərlər. Kotirovkalar sorğusunda iştirak etmək üçün sənədlər 05 dekabr 2018-ci il, saat 17:00 tarixində qəbul olunur. Ünvan: AZ 1025, Bakı şəhəri, Xətai ray., Yusif Səfərov küçəsi 27.

Satınalan təşkilat: Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti. Bildiriş. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti, Balakan rayonunda yerləşən Qala divarlarının bərpası və konservasiyası üçün layihə-smeta sənədlərinin hazırlanması üzrə kotirovka sorğusu üsulu ilə satınalma həyata keçirir. Maraqlanan təşkilatlar (012) 489 08 20 nömrəsi ilə əlaqə saxlaya bilərlər. Kotirovkalar sorğusunda iştirak etmək üçün sənədlər 05 dekabr 2018-ci il, saat 17:00 tarixində qəbul olunur. Ünvan: AZ 1025, Bakı şəhəri, Xətai ray., Yusif Səfərov küçəsi 27.

Satınalan təşkilat: Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti. Bildiriş. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ofis avadanlıqlarının (oqrəxtənikanın) alınması üzrə kotirovka sorğusu üsulu ilə satınalma həyata keçirir. Maraqlanan təşkilatlar (012) 489 08 20 nömrəsi ilə əlaqə saxlaya bilərlər. Kotirovkalar sorğusunda iştirak etmək üçün sənədlər 05 dekabr 2018-ci il, saat 17:00 tarixində qəbul olunur. Ünvan: AZ 1025, Bakı şəhəri, Xətai ray., Yusif Səfərov küçəsi 27.

ALLAH RƏHMƏT ELƏSİN

Azərbaycan Beynəlxalq Əlaqələr Mərkəzinin prezidenti, Əməkdar incəsənət xadimi Yusif Nəsilir Sahib Sailova, əzli görkəmli pədaqoq, Rusiya Pədaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü, təhsil eksperti, Əməkdar müəllim, professor

ƏJDƏR AĞAYEVİN
vəfatından kədərli xəbər bildirir və dərin hüznə başsağlığı verir.

Baş redaktor Teymur ƏHMƏDOV	● Redaksiyanın telefonları:	Xəbərlər redaksiyası: 538-61-02 ;	<p>● Redaksiyanın ünvanı:</p> <p>AZ1073, Bakı</p> <p>Matbuat prospekti, 529-cu məhəllə, VII mərtəbə.</p> <p>E-mail: resp@azdata.net</p> <p>www.respublika-news.az</p> <p>"Respublika" qəzetinin kompüter mərkəzində yayımlı sahifələnməsi, "Azərbaycan" nəşriyyatında ofset üsulu ilə çap olunmuşdur. Qeydiyyat № 7.</p>	<p>Məsul növbətçi</p> <p>Müşfiq</p> <p>MİRZƏ</p> <p>● Çapa imzalanmışdır</p> <p>30.11.2018</p>
		İqtisadiyyat və islahatlar redaksiyası: 539-95-51 ;		
	Siyasət, ictimai problemlər və analitik təhlili redaksiyası: 538-55-20 ;	İctimai rəy və sosial problemlər		
	Beynəlxalq əlaqələr, dövlət quruculuğu və hüquq redaksiyası: 539-26-18 ;	Qəbul otağı: 538-25-70 ;		
	Humanitar siyasət redaksiyası: 538-25-70 ;	Katiblik: 538-25-70 ;		
		Reklam və elan xidməti: 441-20-23 .		